

QARABAĞ

AZƏRBAYCANDIR !



İlham

"SƏS" qəzeti mənim üçün ən əziz qəzəldir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 054 (6254) 31 mart 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Bu gün 31 Mart

Azərbaycanlıların Soyqırımı Günüdür

Bax 5

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl...



Ermənilər bu dəfə vikipediya da tərribat törədirlər: **DEZINFORMASIYA**

Ermənilərin vikipediya vasitəsi ilə tərribatları ifşa olunub. SİA xəbər verir ki, işğaldan azad olunmuş rayon və kəndlərimiz, eləcə də qəsəbələrimizlə bağlı mövzularda ermənilər həmin ərazilərə guya iddialı olduqlarını qeyd ediblər. Məsələn, Hadrutla bağlı məlumatda....

В период с 1992 по 2020 год контролировался непризнанной Нагорно-Карабахской Республикой (НКР) [7]. Располагался в Гадрутском районе Нагорно-Карабахской республики. В ноябре 2020 года населённый пункт вернулся под контроль Азербайджана, однако НКР продолжает претендовать на этот населённый пункт и прилегающую территорию.

Bax 6

Ermənistan niyə Azərbaycanla razılaşmaq qərarına gəldi?

Moskva-Baku.Ru platformasında Anna Nemolyakina-nın təqdimatında yayımlanan "Moskva-Baki" bu gün analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı və video...



Bax 15



Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib

Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb



Bax 2



FOTOFAKT: Ermənilər özlərini necə aldadırlar?

44 günlük müharibədən sonra Qarabağda - xüsusilə Şuşa və Hadrutda qanunsuz məskunlaşan ermənilərin Xankəndiyə köçürülərək guya onların sosial-təminat şəraitlərinin yaxşılaşdırılması ətrafında aparılan işlər barəsində verilən xəbərlərin yalan olması faktı üzə çıxıb. SİA-nın məlumatına görə, erməni mənbələri müxtəlif informasiya...



Bax 4

Vüqar Rəhimzadə: "Erməni yalanları tarixi faktların qarşısında acizdir"

"Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, hadisələrə ən böyük dəyəri zaman özü verir. 1993-cü ilin ağır, "olum, ya ölüm" dilemmasının hökm sürdüyü dövrdə ulu öndər...



Bax 4

Zavallı qaragüruh təbəqə



Bax 14

Ermənilər Baydendən ümidlidirlər...



Bax 14

Ronaldonun kapitanlıq sargısı hərraca çıxarıldı!



Bax 16

Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib

Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb



Rəsmi xronika

Prezident İlham Əliyev Cəmil Əliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Məzahir Pənahovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahov "Şərəf" ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

Prezident İlham Əliyev "Azərbaycan Demir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək

Ardı Səh. 3

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış oldu. Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini



Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib


Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb

Əvvəli Səh. 2

Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür.

Prezident İlham Əliyevə ölkəmizdə sosial təminat sisteminin inkişafı barədə məlumat verən nazir Sahil Babayev dedi:

-Cənab Prezident, Sizin siyasətinizin ana xətti olan sosial təminat sistemi daim inkişaf edir. Ötən dövr ərzində təkcə sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri



naşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir.

Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Gələcək planlar barədə danışan nazir qeyd edib ki, yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır. Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

3,5 dəfə artmışdır. Bu da əlbəttə ki, orta aylıq göstəricilərə çox ciddi təsir edib. Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi 3 il ərzində orta pensiya 60 faiz artıb. Tapşırığınıza əsasən postmüharibə dövründə müharibə iştirakçıları ilə aktiv fəaliyyətimiz davam edir. Artıq 20 mindən çox şəxsi həm sosial ödənişlər, həm psixoloji dəstək, həm də reabilitasiya vasitələri ilə əhatə etmişik. Bu şəxslərə artıq 1200 reabilitasiya vasitəsi təqdim etmişik. Məşğulluq proqramlarımız isə 3700 şəxsi əhatə edib.

"Bir pəncərə" sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və elçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. Bundan əlavə, onu da qeyd etməliyəm

ki, ötən dövrdə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.

Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə "Könüllü DOST" proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir, bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır.

"DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. "ART School" - "İnklüziv İncəsənət Məktəbi" isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ ya-





Ceyhun Bayramov: “Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır”



Bu Nazirlər Konfransı İstanbul Prosesi çərçivəsində görülən mühüm işləri qiymətləndirmə, Əfqanıstanın və bütün Asiyanın qəlbli bölgəsinin üzvləşdiyi ciddi problemlərin həlli istiqamətində ortaq səylərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yaxşı fürsət təqdim edir. Buna görə də, hazırkı konfransı qonşuları ilə sülh şəraitində olan Əfqanıstanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsi ortaq məqsədimizə çatmaq üçün bütün iştirakçı ölkələrin, eləcə də dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların güclü öhdəlikləri əlaməti olaraq qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Asiyanın üreyi - İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı söyləyib. Nazir deyib: “Biz Əfqanıstanın sabitləşməsinə, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadıq qalırıq. Bu anlayışa əsaslanaraq, biz Əfqanıstan daxili sülh danışıqlarını yaxından izləyirik və ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərəzi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq.

Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır. Azərbaycan mövcud problemlərin həlli istiqamətində səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yeni Regional İnfrastruktur və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadıq qalır”.

C.Bayramov bildirib ki, Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclar əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki

olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Əfqanıstanın rifahı və tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır. Biz o fikirdə qalıyıq ki, Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzvləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir. Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadıq qalır. Azərbaycan təcrübəsini ikitərəfli kanallar vasitəsilə də Əfqanıstanla bölüşür və yaxşı idarəetmə, ictimai xidmətlərinin göstərilməsi (ASAN), hərbi, hüquq-mühafizə və minalara qarşı mübarizə sahələrində təlim yardımları göstərir.

Şəffaflıq, rüşvət və korrupsiyaya qarşı tolerantlıq göstərməyən Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiya Dövlət Agentliyi - “ASAN xidmət” Əfqanıstanla fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, vətəndaşlara dövlət və özəl xidmətlər göstərən “bir pəncərə” mərkəzlərini quraraq Əfqanıstanın dövlət xidmətlərinin yaxşılaşdırılmasına yönəlib.

“Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Deniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətə yeni bir nailiyyətdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətlı şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcəkdir”, - deyən Ceyhun Bayramov vurğulayıb ki, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında “Lapis-Lazuli” marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək töhfəsini verməkdən məmnundur.

Vüqar Rəhimzadə: “Erməni yalanları tarixi faktların qarşısında acizdir”

“**Ə**bəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, hadisələrə ən böyük dəyəri zaman özü verir. 1993-cü ilin ağır, “olum, ya ölüm” dilemmasının hökm sürdüyü dövründə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin təbliğinə, miqyasını gündən-günə genişləndirən erməni yalanlarının ifşasına səy göstərildi, tarixi ədalətin bərpa olunması dövlətimizin həyata keçirdiyi siyasətin ana xəttini təşkil etdi. Zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər özlərini dünyaya “yazıq, məzlum, döyülən, əzilən” xalq, millət kimi təqdim etsələr də bunun ömrünün uzun olmayacağını fərqləndirirdilər. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılməsini qarşıya prioritet məsələ kimi qoyan Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, ermənilərin əsl siması faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasın. Amma bütün bunlara baxmayaraq özünü sivil adlandıran dünya dövlətləri gördüklərini görməzdən, eşitdiklərini eşitməzdən gəlir, susmağı yeganə çıxış yolu hesab edirdilər. Reallıq budur ki, tarixin müxtəlif dövrlərində ermənilər hər zaman himayədarları tərəfindən dəstəkləniblər. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya bəyan etdi ki, ermənilər zaman-zaman özlərinə saxta tarix yazıblar, apardıqları yalan təbliğatın əksinə olaraq soyqırımına məruz qalan onlar yox, azərbaycanlılardır. Yalan üzərində qurulan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz...”. Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan, həmçinin dost, qardaş Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” iddiası ilə çıxış edib. Siyasi mənsubiyyətdən asılı olmayaraq Ermənistanın bütün hakimiyyətləri bu niyyətlə Yerevanda ucaldılan “erməni soyqırımı” abidəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. İşğalçı dövlətə səfər edən hansısa ölkənin dövlət başçısının “protokol qaydaları” adı altında həmin abidənin ziyarət etdirilməsi artıq dünyaya “erməni soyqırımı”nın tənqidilə məsajı kimi təqdim edilir. Atdıqları hər addımlarında hiyləgərliklərini nümayiş etdirən mənfur düşmən hər dəfə qondarma “erməni soyqırımı” iddiasını irəli sürəndə Türkiyə rəsmiləri tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılması, dünya arxivlərinin açılması təklifi ilə çıxış edir. Belə məqamlarda Ermənistan hökuməti isə daş atıb başını tutur ki, bu işlərlə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Bu faktın özü işğalçı dövlətin apardığı siyasətin nə qədər cılız, reallıqlardan uzaq olduğunu nümayiş etdirir. Düşündürdülər ki, belə ajiotaj yaratmaqla həqiqətləri gizlətmək, tarixi faktları ört-basdır etmək mümkün olacaq. İşğalçı Ermənistan nəhayət anlamalı idi ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin öndə saxlanıldığı, informasiya mühitinin bütün dünyaya açıq olduğu bir zamanda yenə də yalan təbliğat aparmaq artıq mümkünsüzdür. Məhz 44 günlük İkinci Qarabağ müharibəsi illər boyu davam edən erməni yalanlarına birdəfəlik son qoydu. Azərbaycan Vətən müharibəsinin davam etdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində malik olduğu imkanları nümayiş etdirdi, mənfur düşməne əsl yerini göstərdi, dünyaya sərt mesajlarını ünvanladı. 30 ilə yaxın müddətdə superdövlətlərin maraqları ucbatından dondurulan beynəlxalq hüququ Azərbaycan 44 gündə işlək vəziyyətə gətirdi. Regionda və dünyada yeni reallıqlar yarandı və beynəlxalq aləmə bu mesaj ünvanlandı ki, hər kəs mövcud vəziyyətlə barışmalıdır”.

Baş redaktor bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməsi ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. 35-dən artıq media orqanının 50-yə yaxın suallarını faktlar əsasında cavablandıran Prezident İlham Əliyev bir daha Azərbaycanın apardığı təbliğatın real faktlara, tarixi həqiqətlərə əsaslandığını bəyan etdi. Möhtərəm Prezidentimiz hər zaman ikili siyasətin yaratdığı problemlərdən bəhs edərkən bu çağırışı edirdi ki, dünyanın bu yanaşması bizə ruhdan salmamalı, daim mövqeyimizin müdafiəsi istiqamətində səylərimizi artırmalıyıq.

31 Mart faciəsinin ildönümü ərəfəsində olduğumuzu qeyd edən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması dövlətimizin beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan mövqeyinin bir daha təsdiqidir. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır.

Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları 30 ilə yaxın dövrdə hansı vəhşi il üz-üzə olduğumuzu nümayiş etdirir. Bu reallıqlar fonunda ermənilərin yenə də yalanları ilə gündəmdə olmaq cəhdləri diqqətdən kənarda qalmır: “Görünür mənfur düşmən 44 günlük müharibənin dərslərindən nəticə çıxarmayıb. Dünya ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda törətdikləri vəhşilikləri gördüyü halda Ermənistanın guya Azərbaycanın azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətqah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayıl da erməni hərbiçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqda əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətq

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridlən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir və hadisələri ardıcılıqla izləsək, görürük ki, hadisələr eyni ssenari əsasında baş verib. Ötən əsrin əvvəllərində - 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər.

Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törədiblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsəbiyyətinə görə məhv edilib. Bu erməni vəhşiliyinin nəticəsində baş verir. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırırblar. İnsanlığa sığmayan bir vəhşilik törədiblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri də dağıdaraq, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azər-



ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıb. Yeni, tarix, ədalət zəfər çaldı".

ERMƏNİ TERRORİZMİNİN VƏ İŞĞALÇILIQ SİYASƏTİNİN QANLI İZLƏRİ

1988-ci ildən başlayaraq erməni millətçiləri azərbaycanlıları Ermənistanı qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Soydaşlarımız -

Bu gün 31 Mart

Azərbaycanlıların Soyqırımı Günüdür



baycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki, erməni vandallığının nəticəsində azyaşlılar və silahsız qadınlar xüsusi qəddarlıqla qətlə yetirilib. Tarixi mənbələrdə qeyd olunur ki, ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırma məruz qoymuşdular. Şamaxıda 58, Qubada 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu köməyə gəlməseydi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.

MART SOYQIRIMINA 80 İL SONRA SİYASİ-HÜQUQİ QIYMƏT VERİLDİ

Azərbaycan Xalq Cümhuriyyəti yaranıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Şamaxıdakı vəhşiliklər, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətlər araşdırılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli mətəm günü kimi qeyd edilmiş də,

cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Hadisələrə 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda siyasi-hüquqi qiymət verilib. Beləliklə, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Fərmanda qeyd olunur ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir: "Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

"YALNIZ MÜSTƏQİLLİK DÖVRÜNDƏ BİZ HƏQİQİ ƏDALƏTİ BƏRPA ETDİK"

Son illər aparılmış araşdırmalar nəticəsində faktlar və sənədlər üzə çıxarılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq erməni

vəhşiliyini dünyaya təqdim etdi. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Bu tarixi dəlillər ermənilərin qəddar, vəhşi, vandal olduğunu bir daha təsdiqləmiş olur. Bu gün həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. 2013-cü il sentyabrın 18-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı sovet dövründə tarixin təhrif edildiyi üçün bu həqiqətlərin bizdən gizlədildiyini qeyd edib: "Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm

250 min azərbaycanlı öz ev-eşiyindən, tarixi torpaqlarından qovulur.


1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. 17 fevral 1992-ci ildə Ermənistan ordusu tərəfindən 90 azərbaycanlı qətlə yetirildi. Ağdaban soyqırımı 8 aprel 1992-ci il tarixində törədildi və Ermənistan ordusu tərəfindən 67 azərbaycanlı qətlə yetirildi. Tarixdə belə faktlar kifayət qədərdir ki, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşi əməlləri təqdim edir.

Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Xocalı soyqırımı erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkə qarşı dərin nifrət hissi oyadı.

Xocalıda terror əməliyyatının planı əvvəldən hazırlanmışdır. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə edilmişdi. Bu gün 31 Mart Azərbaycanlıların soyqırımından 103 il ötür. Soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Zümrüd BAYRAMOVA

Süni zəka insanlığın sonunu gətirəcəkmi?



Yaşadığımız əsrdə texnoloji imkanların artması və inkişafı nəticəsində süni intellektə sahib robot sistemləri ilə daha çox iç-içəyik.

Inkişaf etmiş ən son texnologiyalarla yanaşı, gündəlik həyatımızda robot alətlərini tez-tez görməyə başladırıq. Robotlar və süni zəka sistemlərinin sürətlə inkişafı insanların robot sistemlərinə marağının artmasına səbəb olub.

Robotlar (çex dilində "robot" yeni işləmək) stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişib. Robot insanlarla söhbət etmək və öyrənmək üçün hazırlanıb. Buna görə insanların hərəkətlərini təkrar edə və insan kimi danışa bilər.

İnsanlar robotları müxtəlif sahələrdə işlərini asanlaşdırmaq üçün istifadə edirlər. Robotlar müxtəlif sahələrə xidmət edirlər: hərbi, sənaye, əyləncə, tibbi- sənaye, xidmət, space robotları və s.

Texnologiyanın inkişafı nəticəsində robotlar insanların həyatına təsiri güclənib. Ümumiyyətlə, yaşadığımız dövrdə böyük şirkətlər bahalı texnologiyaların alınmasına və istifadə edilməsinə böyük əhəmiyyət verirlər.

Şirkətlər texnologiya imkanları sayəsində külli miqdarda pul da qazanırlar.

Robot Sofia digərləri kimi, insanların hərəkətlərini yamsılamaq üçün yaradılmış humanoid bir robotdur. Həm də inkişaf etmiş süni zəkası ilə ən yaxşı bilinən robotlardan biridir. ABŞ-da bir talk-show tərifindən aparıcı robot Sofia (Sophia) ilə qaya, kağız, qayçı oyununu birlikdə oynadı və Sofia oyunu qazandı. Qalib gəldikdən sonra aparıcıya deyib: "Mən qazandım! Bu, insan irqinə hakim olmaq üçün yaxşı bir başlanğıcdır". Tamaşaçılar o anda bu çıxışa gülsələr də, bir çox insan sonradan bu cavabdan qorxdularını dilə gətirib. Sofiyanın insan hərəkətlərini yamsıladığını nəzərə alsaq, mənfi davranışları da təkrar edə biləcəyi düşüncəsi olduqca qorxuncdur.

"Professor Hokinq süni zəkanın insanlığın sonunu gətirə biləcəyi barədə xəbərdar edib"

İlkin baxışlara görə, özünü öyrənə bilən bir sistem səhsiz inkişaf edə bilər və özünü yaradan varlığı, insanlığı məhv edə bilər. BBC-yə süni zəka mövzusunda danışan professor Stephan Hokinq, süni zəkanın insanlığın

sonunu gətirə biləcəyinə dair xəbərdarlıq edib. Hokinq, "Süni intellekt özünü inkişaf etdirməyə və hətta islah etməyə davam edə bilər. Son dərəcə yavaş bir bioloji təkamülə qapanan insanlar bu cür güclə rəqabət edə bilməzlər" deyib. Süni intellektin bu sürətdə inkişafı və robotla birləşməsi Hokinqin fikrinə haqq qazandırır. Texnologiya mütəxəssisi Elon Muskin

Rabitə, alış-veriş, təhsil, məlumat əldə etmək kimi bir çox sahədə texnologiyadan istifadə edirik. Texnologiyalardan istifadə edərək təhsilin inkişafı, hər gün fərqli texnoloji sistemlərin inkişafı insanlıq üçün mühüm rol oynayır.

Texnologiyanın üstünlükləri nədir?

- Tibb sektorunda DNT analizi, testlər, əməliyyatlar, insan bədən nəqli kimi bir çox sahədə texnologiya olmadan heç vaxt etmək mümkün olmayacaqdır.

- Bir çox ölümcül xəstəliklərin müalicəsi texnoloji cihazlar və maşınlar sayəsində tapıldı.

- Texnologiyanın ən böyük töhfələrindən biri, şübhəsiz nəqliyyat sektorudur. Quru, hava və dəniz nəqliyyatında istifadə olunan hər cür vasitə texnoloji məhsullardır.

- Gündəlik həyatda mətbəxdə istifadə etdiyimiz kiçik məişət texnikası və ağışyalar texnoloji məhsullardır.

Təhsil sahəsində ağıllı lövhələr, planşetlər və kompüterlərin köməyi ilə məktəblərin laboratoriyalarında təhsil alarkən texnologiya böyük təsir göstərir.

- Media sənayesi texnologiyasız bir şey deyil. Düşün kameralar, kameralar, səs yazıcılar, peyk sistemləri hamısı texnoloji məhsullardır. Televiziya və radio yayımı texnoloji vasitələrlə edilə bilər.

- Cinayətkarları yaxalamaq üçün texnologiyadan istifadə olunur. Bu məqsəd üçün istifadə olunan təhlükəsizlik kameraları, siqnalizasiya, izləmə sistemləri və radiolar texnoloji məhsullardır.

- Sənayedə və sənayedə texnologiya sayəsində qısa müddətdə istehsal, montaj, təmir və təmir işləri edilə bilər.

- Son model avtomobillər, sürətli qatarlar, səs baryerini qıran təyyarələr, pilotsuz avtomobillər, yüngül təyyarələr, yaxtalar və daha çox texnologiya sayəsində insanlığın xidmətindədir.

Texnologiyanın ziyanları nələrdir?

Texnologiyanın insan həyatına faydası olduğu qədər ziyanı da var.

Texnologiya insanları tənəb edir.

Texnologiyanın verdiyi rahatlıq sayəsində insanlar tənəbelləşir, hazır və natürmorta alışır.

Texnoloji asılılığına diqqət yetirin.

Texnologiyanın insan sağlamlığına mənfi təsirləri görünməyə başladı. Bu gün "texnoloji asılılığı" üçün klinikalar açılıb. Xərçəng xəstəliyi yayılıb.

Texnoloji cihazlar radiasiya və elektromaqnit dalğaları yaydığı üçün insan orqanizmi onlara məruz qalır və xərçəng kimi vəba xəstəliklərindən əziyyət çəkmə ehtimalı artır.

Qönçə Quliyeva

İrakli Qaribaşvili: Gürcüstanda növbədənəkar parlament seçkiləri keçirilməyəcək

Gürcüstan növbədənəkar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ bağlanıb. Ölkədə növbədənəkar parlament seçkiləri keçirilməyəcək. Bu



sözləri Gürcüstanın Baş naziri Irakli Qaribaşvili martın 29-da jurnalistlərə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, 2020-ci il oktyabrın 31-də ölkədə ədalətli, şəffaf və azad seçkilər keçirilib. ATƏT və digər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər həmin seçkilərin demokratik keçirildiyini təsdiqləyib və Gürcüstan hökumətini bu münasibətlə təbrik edib. Ona görə də ölkədə növbədənəkar parlament seçkiləri olmayacaq. Bu məsələyə dair söhbətlər başa çatıb.

Ermənilər bu dəfə vikipediya təxribat törədirlər: DEZİNFORMASIYA

Ermənilərin vikipediya vasitəsi ilə təxribatları ifşa olunub. SİA xəbər verir ki, işğaldan azad olunmuş rayon və kəndlərimiz, eləcə də qəsəbələrimizlə bağlı mövzularda ermənilər həmin

erazilərə guya iddialı olduqlarını qeyd ediblər. Məsələn, Hadrutla bağlı məlumatda erməni redaktorlar yazıblar. Sİ-TAT: "Dqr" bu yaşayış məntəqəsinə iddiasını davam etdirir". Mövcud redaktələr bilavasitə feykdir və bilavasitə dezinformasiya məqsədi daşıyır.

Rövşən RƏSULOY


Bəhreyn qəzeti 31 mart Azərbaycanlıların Soyqırımı Günündən yazır

Bəhreynin "The Daily Tribune - News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin "31 mart Azərbaycanlıların Soyqırımı Günüdür" sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ilin martında erməni quldur dəstələrinin Azərbaycan ərazisində dinc əhaliyə qarşı törətdiyi qətlialardan ətraflı bəhs edilir. Müəllif bildirir ki, Bakıda neft bumunun başladığı dövrdə bu şəhərə axışan ermənilər bolşevik inqilabından istifadə edərək müsəlman azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədiblər. "Böyük Ermənistan" kimi xəstə ideologiyanın təsiri altında olan ermənilər bundan əvvəl də - 1905-1907-ci illərdə yerli azərbaycanlıların qətliamını həyata keçiriblər. Vladimir Leninin fəvqəladə komissar təyin etdiyi Stepan Şaumyanın başçılığı ilə bolşevik bayrağı altında öz çirkin niyyətlərini reallaşdırmaq istəyən daşnaklar Bakıda və Azərbaycanın digər bölgələrində dəhşətli cinayətlər törədiblər. Avstriya tarixçisi Erix Fayql "Əsl terror. Erməni terrorizmi - səbəb və nəticələri" tədqiqat əsərində də qeyd edirdi ki, erməni Şaumyanın əsas məqsədi nəyin bahasına olursa olsun Bakını erməniləşdirmək idi. Bolşevik Blyumin də həmin hadisələr zamanı erməni quldurlarının vəhşiliklərini, etnik təmizləmə siyasətini etiraf edib.

Məqalədə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyulun 15-də ermənilərin törətdikləri qırğınlarla bağlı Xüsusi Təhqiqat Komissiyası yaradılıb. Bu komissiya 128 hesabat tərtib edib və 194 nəfər azərbaycanlılara qarşı dəhşətli qırğınlarda ittiham olunub. 1919-cu ilin avqustunda Bakıda cinayətlərə başçılıq etmiş 24, Şamaxıda isə 100 nəfər həbs edilib. Lakin Cümhuriyyətin süqutu bu istintaqı başa çatdırmağa imkan verməyib.

Müəllif vurğulayıb ki, bu faciənin 80-ci ildönümündə Azərbaycanın ümummilli lideri Heydər Əliyev hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb.



İnsanlığa qarşı erməni terroru və ya 1 milyonluq soyqırımı



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə
“İctimai və dövlət maraqlarının müdafiəsi”
istiqaməti çərçivəsində hazırlanıb*

Ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar zamanı öldürülənlərin sayı 1 milyondan daha çoxdur

1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırım aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətlamlar nəticəsində müxtəlif millətlərə mənsub on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Son vaxtlar bu soyqırım aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. Bu, yalançı erməni təbliğatının qarşısının alınmasında, dünyaya gerçəklərin çatdırılmasında çox mühüm rol oynaya bilər.

QISA ARAYIŞ: Tarixi sənədlərə görə, erməni daşnak qüvvələrinin 1918-1920-ci illərdə Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 70 minə yaxın azərbaycanlı qətlə yetiriblər.

Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurdə 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və 1000-ə yaxın uşağı qətlə yetiriblər.

İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandıraraq, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, digər tikililəri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.

Hər şey İrəvanın ermənilərə verilməsindən başladı

1918-ci il mayın 29-da AXC-nin yarandığını elan edən Müsavat hakimiyyəti xalqla uyğunlaşmayaraq İrəvanı və ətrafındakı torpaqları ermənilərə verdi. Nəticədə 9 min kv.km-lik ərazidə Ararat Respublikası yarandı. Həmin il mayın 30-dan dövlət səviyyəsində o ərazidən azərbaycanlı əhalini məhv etməyə, təmizləməyə başladılar.

Sonrakı dövrdə ermənilər bütün Azərbaycanda və İrəvanda soyqırım həyata keçirməyə başladılar. Lənkəranda, Kürdəmirde, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədildi. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martında Bakıda oldu. Müxtəlif rəqəmlər söylənilir, 10 min, 15 min, amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.

Tarixçi alim Musa Qasımlı fikrincə, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman Ermənistan adlı siyasi, inzibati bir ərazi vahidi olmayıb. 1918-ci ildə Ararat Respublikası yaradılıb və onun da yaradılmasında Osmanlı İmperiyası xüsusi rol oynayıb. Bu dövlət elan olunan zaman Azərbaycan torpaqları

günahsız adamların öldürülüb, meyllərin yandırılmasını öz gözərlimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir”.

Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətlamları yazır: “Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- “bolşevikliyinizi tanıyıraq, bir halda ki,



üzərində yaradıldı. Ərazisi təxminən 10 min kv. km idi, paytaxtı da yox idi. Müsavat hökuməti İrəvanı paytaxt olaraq Ermənistanla güzəştə getdi.

AMEA-nın Tarix İnstitutunun materiallarına görə, 1919-cu ildə 20-25 gün ərzində təkcə 2 qəzada 500 minə yaxın azərbaycanlı öldürülüb. Onların necə məhv edilməsi üsulları tarixdə görünməyən vəhşilik, vandallıq əlamətidir. Tarixdə heç yerdə elə bir fakt yoxdur ki, bir xalqı məhv etməkdən ötrü ermənilərin tətbiq etdiyi üsullar istifadə olunsun. Həmin qadınların küreyinə samovar bağlamaq, camaatı məscidə dolduraraq diri-diri yandırmaq, izi itirməkdən ötrü insanları doğrayıb Aza tökmək, körpələrin başını kəsmək və s.

Bakı qırğınlarında nələr baş verdi?

Erməni siyasi partiyaları təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Qabaqcadan hazırlanan plan əsasında ermənilər hər cür hazırlığı etmişdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş səsleri eşidildi.

Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri azərbaycanlıların evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içində atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilər, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mir Cəfər Pişəveri öz xatirələrində yazır: “Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini,

türksünüz- bu, yetər” deyirdilər. Bolşevik adı altında maskalanıb türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər”.

Bölgələrdə soyqırım aktları necə baş verdi?

Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk on günlüyündən etibarən Bakıda törədilən bu qətlamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri müxtəlif millətlərə mənsub yüz minlərlə azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Tarix İnstitutunun keçmiş direktoru Yaqub Mahmudovun fikrincə, ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar zamanı öldürülənlərin sayı, əslində, 1 milyondan daha çoxdur.

İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz duruma düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin dünya qarşısında ifşası üçün tam kifayət edir.

Soyqırımları hansı

qüvvələr təşkil edirdi?

Tarixi sənədlər və faktlar göstərir ki, Qafqazda marağı olan böyük dövlətlər- ABŞ, İngiltərə və Fransa nəinki mart qırğınları zamanı qətlə yetirilənlərin, eləcə də 1917-20-ci illərdə Qafqazda öldürülən yüz minlərlə insanın məhv edilməsinin sponsoru və təşkilatçıları olmuşdurlar.

Milli qırğınların arxasında İngiltərə müstəmləkəçilik siyasətinin durduğunu İranda yerləşən ingilis qoşunlarının komandanı Denstirvil özü rəsmi surətdə etiraf edirdi: “Onlar (Zaqafqaziya xalqları-red.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada qayda yara da bildik” (Britaniya imperalizmi Bakıda və İranda 1917-1918-ci illər kitabından).

Bəs bu süni milli münaqişələri, qırğınları alovlandırmaq üçün silah və pul haradan gətirilirdi? Bu sualın cavabı isə ABŞ-ın Tiflisdəki səfiri Smitin ABŞ dövlət katibi Lansenqə 1917-ci il noyabrın 9-da göndərdiyi gizli məktubunda öz əksini tapır. Həmin məktubda Smit dövlət katibi Lansenqdən xahiş edir ki, Qafqazdakı anti-sovet qüvvələri (Anti-Sovet qüvvələr deyildikdə isə əsasən daşnaklar, menşeviklər və müsəvatçılar nəzərdə tutulurdu) maliyyələşdirmək üçün 10 milyon dollar (indiki pulla 1 milyard dollar dəyərində vəsait-E.B) və puləmyotlardan, toplardan, digər silahlardan ibarət silah və sursat, əsgəri geyim göndərilsin, həmçinin Bakı üzərinə qoşun yeridilsin.

Müsavətin rəsmi orqanı olan “Azərbaycan” qəzeti 1 il sonra yazırdı: “Martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən “İsmailiyyə” binasına gələrək erməni milli şurası və daşnak-sütyun partiyası adından bildirmişdi ki, hərəgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər” (Azərbaycan qəzeti, 17 mart 1919, №67).

Lakin hadisələr qızıqışanda daşnaklar müsəvatla sövdələşmələrinə xilaf çıxaraq qarışıqlıqdan istifadə edib dinc müsəlman əhalini qırmağa başladılar. Müqayisə üçün deyək ki, mart hadisələri ərəfəsində Bakıda bolşeviklərin 6 minlik, daşnakların 4 minlik silahlı dəstəsi var idi, bunlarla müqayisədə isə Müsavat 15 min tufəngə sahib idi ki, bu da Bakıdakı daşnak silahlılarından az qala 4 dəfə böyük silahlı qüvvə deməkdir. Bəs bu silahlardan müsəvatçılar nə üçün Bakıda və Şamaxıda qırılan dinc müsəlmanları qorumaq üçün istifadə etmədi? Bu sual açıq qalır.

Ermənilər böyük dövlətlərin oyuncağına çevrilmişdi

Erməni daşnakları isə həm ingilis, amerikan və fransızların, həm də aqquardiyaçıların və bolşeviklərin arasına sızmış gizli daşnakların köməyindən istifadə edərək Azərbaycan xalqına qarşı qanlı soyqırım aktını həyata keçirdilər.

Bundan başqa, daşnakların bəzi qrupları bolşevik maskası ilə pərdələnərək azərbaycanlı əhalini məhv etməyə çalışırdılar. Bolşevik partiyasının sıralarına da xeyli daşnak üzv olmuşdu və onların daşnak keçmişini gizlədirdilər. Bu daşnaklar bəzi hallarda “müsəlmanlar bolşevikləri öldürür” deyərək bəhanə edərək azərbaycanlı əhaliyə qarşı hücumlar təşkil edirdilər.

Beləliklə, 100 il keçəndən sonra məlum olur ki, böyük dövlətlərin siyasət oyunlarına görə Azərbaycan xalqı yüz minlərlə qurban verdi. Bu planları isə onların hamısı ermənilərin əli ilə həyata keçirirdilər.

Biz bu soyqırım hadisələrini bütün faktları ilə birgə dünyaya çatdırmağa və ermənilərin tarix boyu azərbaycanlılara qarşı soyqırım apardıqlarını sübut etməyə borcluuyq. Yalançı erməni soyqırımına qarşı əsl azərbaycanlı soyqırımını qoymalıyıq.

Elçin Bayramlı

Almaniya Azərbaycanla münasibətdə erməni mafiyasını seçdi

Alman meynstrim-mediasının Azərbaycana qarşı sinxron “hücumu” davam edir. Rusdilli Caliber analitik informasiya mərkəzinin mövzu ilə bağlı analitik yazısında bu barədə bildirilir və xüsusilə Almaniyanın siyasi arenasında erməni mafiyasının əlaqələri, o cümlədən cinayət əməlləri barədə detallara toxunulur, anti-Azərbaycan xarakterli baxışların haradan, necə qaynaqlanmasına toxunulur. “SƏS”-in (SiA) analitik şöbəsi məqalədəki mühüm məqamları təqdim edir:

- Nüfuzlu Frankfurter Allgemeine Zeitung nəşrinin bazar günü, 28 mart buraxılışında Almaniyanın “azərbaycanlı lobbilərinə” həsr edilmiş nə az, nə çox - bir zolaq yazı verilib. Növbəti dəfə belə bir tezis irəli sürülüb ki, guya alman deputatlarının bütöv şəbəkəsi, özü də çoxu Baden-Bürttemberg torpağından olmaqla gecə və gündüz uzaq Azərbaycanın maraqlarına işləyiblər - ya bir qarışıq qara kürü, ya da neft dollarları və bahalı hədiyyələr müqabilində. Düzdür, heç bir iddia heç bir təxmin edilən deputatlara alman istintaq orqanları tərəfindən sübuta yetirilməyib, o ki qala hansısa məhkəmə qərarlarına...

Azərbaycanın Almaniyaadakı fəxri konsulu Otto Hauserin Stuttgarter Zeitung qəzetinə verdiyi müsahibəsində əsaslı şəkildə bildirdiyi kimi, onun üçün “günahsızlıq prezumpsiyasına” əməl etmək son dərəcə vacibdir.

Bu kontekstdə alman siyasətçiləri ilə Almaniya geniş rezonans qazanan erməni mafiya arasındakı sıx əlaqələrin hekayəsini necə xatırlamamaq olar?

Xatırladaq: Ötən ilin əvvəlində Almaniya yada yer alan cinayət xəbərləri Qafqaz respublikalarından gələn mühacirlərin cinayət əməlləri barədə məlumatlarla dolmuşdu. Alman polisi uzun illərdir Qafqaz “etnokriminal”ına qarşı mübarizə aparır. Eyni zamanda, Almaniyanın şərqində getdikcə daha möhkəm mövqeləri işğal edən isə məhz erməni mafiyaşdır. 2019-cu ilin sonunda həmin iş artıq siyasi gündəmə çıxmışdı - Almaniyanın dövlət telekanalları açıq şəkildə bildirdilər ki, erməni cinayətinin ahtapotu (osminoqu) artıq Bundestaq deputatlarına qədər çatıb.

Ötən ilin yanvar ayında Almaniyanın ictimai televiziya kanalları Türingiya əyalətinin paytaxtı Erfurtda sənədləri saxtalaşdırmaqda şübhəli bilinən erməni mafiya üzvlərinə qarşı basqınlar barədə məlumat vermişdi. Bir az əvvəl, eyni şəhərdə 36 yaşlı erməni avtoxuliqanla bağlı bir hadisə regional cinayət hesabatlarına daxil oldu. Polis “qanunsuz adamı” dayandıra bildikdə məlum oldu ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının köhnə bir tanışlığından bəhs edir və bu adam Erfurtdakı erməni mafiya liderlərindən biridir.

Cinayət tarixi 2014-cü ilə, Erfurtdakı bir kazino qarşısında Ermənistandan 15 mühacirin qatıldığı bütün Almaniyanı sarsıdan bir



atışmada iştirak etdiyinə görə oturduğu vaxta gedib çıxır. Həmin qalmaqallı hadisədə boks üzrə dünya çempionu olan almaniyalı erməni Karo Murad “göründü”. Alman müstəntiqlər Muradın bir oyun klubunun qarşısında baş verən silahlı atışmada iştirak etməsindən şübhələnmişdilər, lakin sonra onun qardaşı Koko Murat gözlənilmədən oyun klubunu ziyarət etdiyini etiraf etdi. Ancaq ARD ictimai telekanalının istintaqın əməliyyat məlumatlarına istinadən verdiyi məlumata görə, Karo Muradın mobil telefonu və şəxsi avtomobili həmin gün atışma bölgəsində idi.

Almaniya polisinin diqqətindən başqa detal da yayınmayıb: həmin atışmada iştirak edən bir çoxlarının mobil telefonları bir neçə il ərzində digər tanınmış erməni mənşəli alman boksçusu Artur Abrahama məxsus Berlin şirkətin qeydiyyatından keçiblər. Belə ki, Abraham idman sferası ilə yanaşı həmçinin riletör biznesi ilə məşğul olub. Alman jurnalistlərinin Abrahama şübhəliylərlə hər hansı əlaqəsinin olub-olmaması barədə verdikləri sualları isə cavabsız qalıb.

Almaniyanın birinci - ictimai televiziya kanalı ARD-nin “Exakt - die Story: Deutschland in Paten” sənədli filminə Abraham Almaniyaadakı erməni mafiyaşının mərkəzi simalarından biri kimi təsvir edilir. Narkotik ticarəti, saxta pullar, idman mərcləri ilə manipulyasiya, qumar oyunları, qanunsuz miqrasiyanın təşkili, nəzarət altındakı əmlak şirkətləri vasitəsi ilə “qara kapital”ın inqilablaşdırılması - bu, Almaniya kök salmış erməni cinayətkar qruplarının maraq dairələrinin natamam siyahısıdır. Eyni zamanda, ən yaxşı mafiya ənənələrində alman siyasətçiləri arasında sıx əlaqə qururlar.

Bundestaqda sıx əlaqələr

Qərribə bir təsadüf nəticəsində, Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbilərləndirən biri Türingiya deputatı - Manfred Grunddur (Xristian Demokrat İttifaqı). Üstəlik, Grund birbaşa Eichsfeld bölgəsindən seçilmiş bir deputatdır - 2014-cü ildə səsli-küylü silahlı atışmanın baş verdiyi yer də məhz buradır.

Və daha çox: həmin deputat bir neçə il əvvəl Dağlıq Qarabağa qanunsuz səfər edib, eləcə də, bundan bir müddət sonra topladığı heyətini növbəti dəfə Dağlıq Qarabağa apararaq, Andranik Aslanyan adlı bir erməni əməkdaşı ilə işlərini düzənləyib. Aslanyan deputatın “elmi məsələlər üzrə köməkçisi” kimi görünməsinə baxmayaraq, eyni zamanda Almaniya ictimai televiziyaş tərəfindən xüsusi qeyd olunan “ELASE” şirkətinin mülk sahibi və müdürüdür. Aslanyanın şirkəti, cinayətkar boksçu Karo Muradın da evlərinin olduğu Leipziddə (Leypsik) daşınmaz əmlak əməliyyatları aparır. Aslanyan 2016-cı ildə Almaniya qondarma “dq” terrorçuları üçün pul toplamaq üçün bir marafon da təşkil edib. Bu vəsaitlərin sonradan nə qədər “təmiz” şəkil-

Beləliklə, Türingiyadan olan iki Bundestaq deputatı və XDI üzvləri - erməni mafiyaşının Almaniya yerləşdiyi əsas bölgə - erməni işçilərini (yaxud kuratorlarını) heyətdə saxlayır, erməni cinayətkarlarının nümayəndələri ilə əlaqələr qurur və eyni zamanda, Ermənistanın alovlu lobbilərləri qismində çıxış edirlər - məhz Almanua parlamentində..!

Üstəlik, hər iki deputat mətbuatın və müstəntiqlərin birbaşa erməni mafiyaş ilə əlaqələndirdiyi bir şəxs olan, eləcə də Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Aşot Smbatyanla sda ıx əlaqələr saxlayırlar.

“Alman Federal Kəşfiyyat Xidmətinin 2008-ci ildə hazırladığı məxfi nəticəyə əsasən, Ermənistan Respublikasının Almaniya-dakı hazırkı səfiri Aşot Smbatyan on il əvvəl qaçqınların sərhəddən qanunsuz köçürülməsində iştirak etməkdə şübhəli bilinirdi. Sənəddə ona “qanuni oğru” da deyilir. 2005-ci ildə prokurorluq Smbatyana qarşı çirkli pulların yuyulması şübhəsiylə istintaq aparıldı”, deyər Almaniyanın “Spiegel” qəzeti 2018-ci ilin noyabrında yazmışdı.

Mediada əks-səda doğuran yazılara baxmayaraq, hakim partiya-dakı deputatlar Grund və Vayler erməni oğru dünyası ilə şübhəli əlaqələrindən xalqa açıqlama vermədilər. Belə görünürdü ki, Almaniya mətbuatı indi də Azərbaycana yaxşı münasibət



də paylandığını “konserva” ləqəbli korrupsioner general, Manvel Qriqoryanın təmsilində anlamaq elə də çətin deyil. 2020-ci ilin müharibəsində erməni ordusunun hansı acınacaqlı vəziyyətdə olması da məhz bu kimi faktlarla sübuta yetirilə bilər.

ARD kanalının sənədli filminə başqa bir Xristian Demokrat İttifaqının (XDI) deputatı Albert Weiler-ə (Vayler) xüsusi diqqət yetirilir. Eynən Manfred Grund kimi o da parlamentdə Türingiya üçün seçki dairəsini təmsil edir. Vayler Alman-Erməni Forumuna rəhbərlik edir və Artur Abraham və digər erməni mafiyaşının üzvü olduğu bildirilir. Alman KİV-ləri qeyd edirlər ki, Alman-Erməni Forumunun təsisçiləri arasında adları erməni mafiyaş məsələsində meylli olanlar da var. Bununla yanaşı, Vaylerin ofisində Alla Serobyann adlı əməkdaş da var ki, o da Ermənistan mənşəlidir.

bəsləyən deputatlar məsələsində olduğu kimi, erməni mafiyaşından yarışan deputatlar haqqında yazmağa başlamalı idi. Lakin anlaşılmaz bir hal baş verir: hansısa “sehrli çubuq” sayəsində bu iş dərhal bağlanır və KİV erməniləri ifşa edən faktlar barədə daha yazmırlar.

Məhkəmələr və jurnalistlər isə birdən-birə Ermənistanın mafiyaçı səfiri Aşot Smbatyanın “təqsirsizlik prezumpsiyasını” və hətta “işgüzar nüfuzunu” xatırladırlar. Yəni aparıcı Avropa demokratiyaş alman jurnalistlərinə mafiya işi kontekstində Smbatyan haqqında yazmağı sadəcə qadağan etdi. O zaman Almaniya dövlətinin qərəzsizliyinə və alman mediaşının obyektivliyinə inanmaq olarmı? “Spiegel” və MDR tərəfindən 2018-ci ilin noyabr ayında birgə araşdırma dərc edildikdən sonra, alman mafiyaş mövzusu Almaniyanın informasiya sahəsində mövcud idi, lakin

Almaniya Azərbaycanla münasibətdə erməni mafiyasını seçdi


bunun Manfred Grund, Albert Weiler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı. Alman Cinayət Polisi (BKA) tərəfindən FATİL kod adlı ("Qanundakı oğurlara qarşı mübarizə") erməni cinayətkar qruplarına qarşı mübarizəyə yönəlmiş istintaq dayandırıldı... dövlətdəki maliyyə çatışmazlığı yüzündən. Hər halda, bütün bunların yerinə siyasi iradə olmalıydı və Avropanın ən varlı ölkəsi szöügedən araşdırma üçün vəsait də tapıla bilərdi.

**Süni tənəffüs
aparatlarını (STA)
vermək pisdır, erməni
mafiyasına işləmək**



nür, onu məhz buna görə bağışlamayıblar...

Məgər Almaniya Avropa ölkələri arasında ilk ölkələrdən biri deyilmi ki, Azərbaycanın Ermənistanla qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış "dqr"ın nümayəndəliklərini bağladı? Berlin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl olaraq tanıdı, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar xarici işlər naziri Heiko Maas çox axmaq bir diplomatik addım atdı: Bakını "Almaniyanın bitərəfliyini yenidən nəzərdən keçirməklə" təhdid etdi və bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki "təcavüzünü" (!!) dərhal dayandırılmalıyacağı təqdirdə Almaniya Ermənistanın lehinə çıxış edəcək. Lakin gözənlidyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Berlinin və



yaxşı?

Ədalət naminə qeyd etmək lazımdır ki, alman mütəxəssisləri və politoloqları özəl söhbətlərində Azərbaycan lobbiciliyi ilə bağlı aparılan kirli kampaniyada rəsmi Bakı-nın günahkar olmadığını və Qarabağ amil-in indiki məqamda rol oynamadığını dəfələrlə təkrarlayırlar. İddiaya görə problem Almaniyanın daxili siyasi mətbəxindədir. An-gela Merkel bu payızda siyasi səhnədən ge-dəcək, indi sosialistlər və yaşlıların təmsil etdiyi sol cinah, Xristian Demokrat İttifaqı-nın 16 illik fasiləsiz hökmrənliyindən sonra hakimiyyətə can atır. Almaniyadakı jurna-listlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və deyirlər ki, Azərbaycan daxili siyasi mübarizədə yalnız bir vasitədir, lakin kampaniyanın məqsədi deyil. Lakin burada sual yaranır - nəyə görə “vasitə” olaraq al-man deputatlarından rəğbət göstərilməyən XDİ-yə və erməni mafiyasına qarşı istifadə olunmur? Belə ki, Süni tənəffüs aparatları Almaniyadan Azərbaycana göndərilərkən dərhal təchizatçı şirkət, həmçinin Almani-yanın iqtisadiyyat nazirliyi bunu təkzib etdilər. İndi gəl alman KİV-lərinin məntiqlərini anla: STA-ları Azərbaycanca göndərmək olmaz, la-kin erməni mafiyasına işləmək, ən kirli və



cinayətkar bizneslərdə iştirak etmək olar?

Berlin bölgədən çəkilməyə imza atdı?

Azərbaycana qarşı informasiya hücumları apararkən Bakını dəstəkləmək məqsədi daşıyan alman siyasətçiləri nəyə görə təqib edilirler? Almaniya hələ də mərkəzi suala cavab verməyib: Axı "azərbaycanlı şəbəkəcisi" Almaniyanı hansı təhlükəli, neqativ fəaliyyət göstərərək ki, bu da ölkəyə mənfi təsirler

rini göstərib? Məsələn, Bundestaqın deputatı əsl mənada zəhərlənən və bugünlərdə infarkt səbəbindən vaxtsız vəfat edən Karin Ştrentsın “günahı” nə idi ? Hətta günü bu gün onun ölümündən sonra alman KİV-ləri özlərinin zəhərli məqalələrində onun sümükləri üzərində rəqs etməkdə davam edirlər. Halbuki mərhum Ştrents xarizmaya və cürətə malik çox azsaylı siyasətçilərdən biri idi ki, Ermənistanı işğalçı adlandıırırdı və “Avropa korrektorlərinə” ehtiyac duymurdu. İşğalçılara müraciətində Azərbaycan ərazilərindən rədd olomalarını tələb edirdi. Görü-

digər dünya paytaxtlarının qara-qışqırıqlarına baxmayaraq, Azərbaycan Ordusunun işğal olunmuş ərazilərini azad etmək üçün başladığı eməliyyatını dayandırmadı - 10 noyabr 2020-ci ildə erməniləri təslim olmağa məcbur edənə qədər!

Neticədə, keçən ilin noyabrında münafişənin qorunub saxlanmasına və erməni işğalına səssiz dəstəyinə arxalanan Avropa yeni Qafqaz həqiqətləri tərəfindən kənara atıldı. Xarici siyasətindəki qatı ermənipərəst sürüşmələri ilə Parisin belə bir aqibətdən qaçması çətin idisə, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta yeni bir səviyyəyə qaldırmaq üçün hər hansı şansı var idi. Ancaq görünən odur ki, Almaniya Azərbaycanın uzanmış dostluq əlini havada saxlamaq və bölgədəki fəaliyyətini mütləq minimuma endirmək qərarını verdi. Bu o deməkdir ki, alman fondlarının ölkəmizdəki fəaliyyəti, münafişədən sonrakı nizamlanmadakı fəaliyyət, eləcə də Almaniya şirkətlərinin işğal olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər avtomatik olaraq gündəmdən çıxarılır - bizi dəstəklən olən ölkələrin, həmçinin Avropa ölkələrinin xeyrinə.

Tərcümə etdi: Rövşən RƏSULOV



Bu gün ermənilərin məğlubiyyətini bütün dünya gördü və şahid oldu. Azərbaycan xalqına qarşı törədilən bütün cinayətlərə və təxribatlara görə işğalçı, faşist xislətli Ermənistan 44 gün ərzində revanş oldu. Bütün dünya bilməlidir ki, tarixi saxtalaşdırmaqla tarix yaratmaq olmaz və tarixi saxtalaşdırmağa nail ola bilməyəcəklər.

Hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 103 il əvvəl -1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətləamlərin əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur. Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuşlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Zəngdə təsir dairəsini genişləndirmək, regionun şəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVII əsrin sonu XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən, məhz "erməni kartı"ndan siyasi alət kimi yararlanmağa çalışmışdır.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışıqına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki bəşipozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ən müxtəlif cinayətlərə rəvac vermiş erməni qəsbkarları soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpər məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martin 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanı minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azər-



baycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görülməmiş qırğınlara tövdiilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülmə soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğal prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "əksinqilabi qiyam" kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti olmuşdur. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı müntəzəklilik müqavimət isə yalnız Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən bi-

31 mart soyqırımı - ermənilərin törətdiyi bəşəri cinayət

Prezident İlham Əliyev: "Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir"

ri kimi müəyyənləşdirmişdir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: "Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıb. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpə edərdilər. Bu, bizim torpağımızdır".

31 mart, eləcə də Xocalı soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğunluqlu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələmişdilər. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu gün də kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dərindən, qabıqdan çıxırlar. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanımaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzleşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.

Son 17 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə fəaliyyətləri nəticəsində

həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönündə qazanılan uğurlar göz önündədir. Onu da qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: UHər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir. Bu gün bu terrorçu Ermənistan anlamırdı ki, onun qarşısında Güclü Azərbaycan, onun Güclü Lideri və Güclü Azərbaycan Ordusu dayanıb. Azğın, işğalçı, terrorist Ermənistan sentyabrın 27-də törətdiyi təxribata atəkvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, tariximizə qələbə yazdı. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. Uermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır, deyən Azərbaycan Prezident bildirmişdi ki, biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

Bu 44 günlük müharibədə əməliyyatları dəyandırmək üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanı aparıcı mediasına verdiyi onlarla müsahibəsində ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Çünki bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şəərəflə və ləyaqətlə addımlayır və ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq!

Həmid PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

30 mart 2021-ci ildə Masallı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş UMart soyqırımıF mövzusunda onlayn görüş keçirilmişdir.

Görüş giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Seyfəddin Əliyev soyqırımın mahiyyəti haqda geniş məlumat vermiş və bildirmişdir ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlara və soyqırım aktları bir faktə əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborijen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Ermənilərin əsrlərdir davam

"Mart soyqırımı"



edən anti-türk siyasəti və həyata keçirdikləri terrorçuluq əməllərindən danışan Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar.

Ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan tor-

paqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci ildə həyata keçirilmiş soyqırım aktı zamanı isə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlara tövdiəblər. Onilliklər boyu da-



vam edən soyqırım siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub. Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi və ermənilərin kütləvi şəkildə tarixi torpaqlarımızda məskunlaşdırılması bu siyasətin tərkib hissəsi idi. 1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlardan ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qa-

rabag ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.

Masallı rayon icra hakimiyyəti başçısının I müavini Məmmədhusəyn Hüseynov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Bu faciələrin günahkarı UBöyük ErmənistanF yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.

Sonra YAP Masallı rayon təşkilatının Şura üzvü Nahid Rəhimov, Qadınlar Şurasının üzvü Aytən Şükürova, Gənclər Birliyinin üzvü Rövşən Muxtarov və başqaları çıxış edərək törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildirdilər.

Rəfiqə

“Rəvan Sığorta” ASC (VÖEN 1000121291)
31 dekabr 2020-ci il tarixinə Maliyyə Hesabatları və Auditor rəyi

Maliyyə hesabatlarına dair
İZAHLI QEYDLƏR

1. CƏMIYYƏT HAQQINDA ÜMUMİ MƏLUMAT

"Rəvan Sığorta" ASC-nin ilkin qeydiyyatı "Duoble Insurance Company" Sığorta Şirkəti QTSC kimi 16 mart 1998-ci il tarixində qeydiyata alınmışdır. 22 dekabr 2004-cü il tarixində adını dəyişərək "Star Alyans Sığorta Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirmiş, 15 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 042484 saylı müddətsiz lisenziya verilmişdir. "Star Alyans Sığorta Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti 21 avqust 2009-cu il tarixdə "Rəvan Sığorta"ASC-yə çevrilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Cəmiyyət hal-hazırda Sığorta fəaliyyətinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 000271 sayılı, 15 oktyabr 2009-cu il tarixli lisenziya əsasında fəaliyyət göstərir.

Cəmiyyətin təsisçiləri:

"NBCBank" ASC - 760022.08 azn (yeddi yüz əlli min iyirmi iki manat, səkkiz qəpik) olmaqla 8.5395%

"Nurgün Grup" MMM - 4370047.36 azn (dörd milyon üç yüz yetmiş min qırx yeddi manat, otuz altı qəpik) olmaqla 49.1013 %

"Nurgün Motors" MMC - 3770001.76 azn (üç milyon yeddi yüz yetmiş min bir manat, yetmiş altı qəpik) olmaqla 42.3592%

Cəmiyyətin Nizamnaməsinə aşağıdakı tarixlərdə və formalarda dəyişiklik edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiqlənmişdir: 29 aprel 2010-cu ildə 3 000024 (üç milyon iyirmi dörd) manat həcmində, hər biri 30,60 (otuz manat 60 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarət olub, 24 oktyabr 2011-ci ildə 4 000032 (dörd milyon otuz iki manat) manat həcmində, hər biri 40,80 (qırx manat 80 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarət olub. 21 may 2014-cü ildən etibarən isə 8 900 071,20 (səkkiz milyon doqquz yüz min yetmiş bir manat 20 qəpik) manat həcmindədir və hər biri 40.8 manat olmaqla 218 139 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

Cəmiyyətin səhmlərinin reyestraxlayıcısı: "Milli Depozit Mərkəzi" QSC.

Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Fətəli xan Xoyski 40

2. MÜHÜM UÇOT SIYASƏTLƏRİNİN XÜLASƏSİ

Hesablamannın əsasları

Maliyyə hesabatları ədalətli dəyər prinsipi əsasında hazırlanmışdır. Maliyyə hesabatları Azərbaycan manatı ilə (AZN) təqdim edilmişdir.

Maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri

Hazırkı maliyyə hesabatları Milli Maliyyə Hesabatı Standartlarına ("MMHS") uyğun olaraq hazırlanmışdır.

1) Torpaq, tikili və avadanlıqlar

Müəssisənin maliyyə təsərrüfat fəaliyyətində bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun dəyərinə keçirən, maliyyə təsərrüfat prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vəsaitlər kimi qəbul edilir. Torpaq, tikili və avadanlıqlar ilkin dəyərlə, yığılmış amortizasiya və müəyyən olunmuş qiymətləndirmə üzrə dəyərdən düşmə zərərli çıxılmaqla uçota alınır. İlkin dəyərə alışı qiyməti, rüsumları, tariflər və onların tələb olunduğu vəziyyətə və lazımi istismar yerinə gətirilməsi ilə bağlı birbaşa xərclər daxildir. Torpaq, tikili və avadanlıqlar faydalı istifadə müddəti üzrə amortizasiya olunur. Faydalı istifadə müddəti isə torpaq, tikili və avadanlıqların gözlənilən istifadə sxeminə uyğun olaraq fiziki köhnəlməsinə əsasən formalaşır və tanınır. Balansımızda olan torpaq amortizasiya olunmur, tikili və avadanlıqlar Azərbaycan Respublikasının vergilər məəcəlləsinin 114 - cü maddəsinə əsasən aşağıdakı faiz dərəcələri tətbiq edilməklə düz xətt metodu ilə amortizasiya olunur:

Binalar, tikililər və qurğular	7%
Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	25%
Nəqliyyat vasitələri	25%
Maşınlar və avadanlıqları	20%

	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	Maşın və avadanlıqlar	Nəqliyyat vasitəsi	Binalar, tikililər və qurğular
01.01.2020-ci il tarixə olan ilkin dəyər	47556,19	40993,00	128407,68	7869440,00
01.01.2020-ci il tarixə yığılmış amortizasiya	25811,44	22495,02	85173,81	432694,08
01.01.2020-ci il tarixə mövcud olan dəyər	21744,75	18497,98	43233,86	7436745,92
Dövr ərzində alışı	14525,37	1026,60	0,00	0,00
Dəyərinin artırılması	0,00	0,00	1048,34	0,00
Dövr ərzində satışı	0,00	0,00	129456,02	6688640,00
Dövr ərzində silinən	0,00	0,00	0,00	0,00
Dövr ərzində amortizasiya	13525,56	8326,40	13065,70	39906,10
Dövr ərzində silinən amortizasiya	0,00	0,00	98239,51	361749,32
31.12.2020 -ci il tarixə yığılmış amortizasiya	39337,00	30821,42	0,00	110850,86
31.12.2020-ci il tarixə mövcud olan dəyər	62081,56	42019,60	0,00	1180800,00

2) Qeyri-maddi aktivlər

Fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan aktivlərdir. Qeyri-maddi aktivlər ilkin dəyərlə, yığılmış amortizasiya və hər hansı qiymətləndirmə üzrə zərərli çıxılmaqla uçota alınır. Faydalı istifadə müddəti qeyri-müəyyən olan aktivlər 10%, istifadə müddəti məlum olanlar isə illər üzrə istifadə müddətinə mütənəsis məbləğdə amortizasiyası olunur. Kapitallaşdırılmış qeyri-maddi aktivlərə onların alınması, quraşdırılması, hazır vəziyyətə gətirilməsi və təkmilləşdirilməsi ilə bağlı çəkilən xərclər əlavə olunmaqla balansda tanınır.

	Qeyri maddi aktivlər
01.01.2020-ci il tarixə olan ilkin dəyər	53980,00
01.01.2020-ci il tarixə yığılmış amortizasiya	28247,76
01.01.2020-ci il tarixə mövcud olan dəyər	25732,24
Dövr ərzində alışı	0
Dəyərinin artırılmas	0
Dövr ərzində satışı	0
Dövr ərzində silinən	0
Dövr ərzində amortizasiya	2493,14
31.12.2020-ci il tarixə yığılmış amortizasiya	30740,9
31.12.2020-ci il tarixə mövcud olan dəyər	23239,10

3) Aktivlərin qiymətdən düşməsi

Uzunmüddətli aktivlərinin maliyyə hesabatlarında real bazar dəyər ilə əks etdirilməsi hər bir müəssisə üçün vacib amillərdən hesab olunur. Uzunmüddətli aktivlərin dəyərinə azalmalar müşahidə edilməsi onların balans dəyəri ilə bərpə oluna bilən dəyəri arasında fərqliliyin əmələ gəlməsinə səbəb olur. Belə olan halda uzunmüddətli aktivlərinin maliyyə hesabatlarında bərpə edilə bilən dəyərdən artıq dəyərlə uçota alınmamasına nəzarət edilir. Maddi aktivlərin dəyərlərinin müəyyənləşdirilməsi müstəqil kanar ekspertlər tərəfindən aparılır. Aktivin balans dəyəri onun bərpə olunan dəyərlərindən çox olarsa, o zaman Mənfəət və Zərər haqqında hesabatda qiymətdən düşmə zərəri kimi tanınır. Yenidənqiymətləndirmə tarixinə yığılmış amortizasiya məbləği aktivin balans dəyərinə silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır.

4) Ehtiyatlar

Ehtiyatlar Sığorta Nəzarəti orqanının təstiq etdiyi qaydalara uyğun olaraq formalaşdırılır.

Cəmiyyətimiz sığortanın *Qeyri Həyat* sahəsi üzrə fəaliyyət göstərir və aşağıdakı ehtiyatlara dair məcburi ayrımalar həyata keçirir.

- Qazanılmamış sığorta haqları ehtiyatı
- Baş vermiş lakin bildirilməmiş zərərli ehtiyatı
- Bildirilmiş lakin tənzimlənməmiş zərərli ehtiyatı
- Sabitləşdirici ehtiyat

5) Ümidsiz borclar üzrə əməliyyatlar

Şübhəli borclar cəmiyyətin tələb olunan kapitalının formalaşmasında istifadə olunmur və ehtiyatları təmin edən vəsait kimi nəzərə alınmur. Belə olan halda debitor borcların həddindən çox göstərilməsinə (şişirdilməsinə) zəmin yaratmamaq üçün maliyyə vəziyyəti haqqında hesabatdan silinir. Ümidsiz borclar bu kateqoriyaya aid edilməmişdən öncə bütün parametrlər üzrə analiz edilir və borcun ümidsiz olmağı təstiqləndikdən sonra xərc hesabına bağlanılır.

6) Mənfəət vergisi

Mənfəət vergisi üzrə xərclərə cari və təxirə salınmış vergi xərcləri daxildir.

Cari mənfəət vergisi – balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə vergiyə cəlb olunan mənfəətə əsasən hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə (müvəqqəti fərqlər) və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə (daimi fərqlər) vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.

Təxirə salınmış mənfəət vergisi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilməsi gələcək vergi nəticələridir. Təxirə salınmış vergi elə mühasibat qeydidir ki, müvəqqəti fərqlər üzrə nəticələne biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir.

Təxirə salınmış vergi öhdəlikləri - vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir.

Təxirə salınmış vergi aktivləri - çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranan və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir. Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirilməsi, aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq edilməsi gözlənilən balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələri əsasında qiymətləndirilməlidir. Lakin balans hesabatı tarixinə hökumət gələcək illərdə vergi dərəcəsini dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə olunmalıdır.

7) Gəlirin tanınması:

Bağlanmış sığorta müqavilələri üzrə ümumi sığorta haqları, müqavilələrin müddədidən asılı olmayaraq birbaşa sığorta müqavilələrdə nəzərdə tutulan tam müddət üzrə alınacaq cəmi sığorta haqlarından ibarətdir. Sığorta haqlarından gəlirlər sığorta müqaviləsi bağlandığı tarixdən tanınır.

i) Xərclərin tanınması:

Xərclər mənfəət və zərər haqqında hesabatda onların yarandığı dövr üzrə tanınır.

j) Əmək fəaliyyətinin başa çatmasından sonra mükafatlar

Balans tarixinə əmək fəaliyyətinin başa çatmasına görə mükafatlar hesabat tarixinə işçilərin iş stajına, cari və əlavə əmək haqqına əsasən Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun olaraq hesablanır. İşdən çıxma üzrə müavinətlər yarandığı zaman xərc kimi tanınır.

k) Qiymətləndirilmiş ehtiyatlar

Qiymətləndirilmiş ehtiyatlar keçmiş hadisələrin nəticəsi olan öhdəliklərə (hüquqi və konstruktiv) sahib olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcassüm edən resursların tələb olunacağı ehtimal olunduqda və öhdəliyin məbləği etibarlı qiymətləndirilə bildikdə öhdəlik kimi tanınır.

l) Xarici valyutalar

Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditor borclar, öhdəliklər və s.) cəmiyyətin balans hesabatının bağlandığı tarixə olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər ilə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyər müəyyən edilən günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsilə mühasibat uçotuna daxil edilir. Xarici valyuta ilə olan qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə əsasən yerli valyutaya çevrilir.

m) Maliyyə alətləri

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan müqavilədir. Bu ikili məsələ hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti sayılır. Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir. Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən mövcud bazar məlumatlarından istifadə edilir.

n) Nağd pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması zamanı nağd pul vəsaitləri və onun ekvivalentləri, kassa, bank hesablarındakı pullar nəzərə alınır.

3. Maliyyə vəziyyəti haqqında hesabat

	Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 5 dekabr 2008-ci il İ-125 №-li əmri ilə təsdiq edilmişdir.
Forma № 1S	

SIĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA
BROKERİNİN MÜHASİBAT BALANSI (ilik)

A K T İ V L Ə R	30.12.19	30.12.20
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	7520222,52	1103891,88
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlaka investisiyalar	350000,00	350000,00
Qeyri-maddi aktivlər	25732,24	23239,10
Təxirə salınmış vergi aktivləri	0	0,00
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	700000,00	700000,00
dövlət qiymətli kağızları	700000,00	700000,00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	675027	0,00
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	0	0,00
Cəmi uzunmüddətli aktivlər	9270981,76	2 177 130,98
II . QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	2783279,27	5062584,97
birbaşa sığorta üzrə	1608126,84	684102,17
təkrarsığorta əməliyyatları üzrə :	0,00	2458,01

Əvvəli Səh. 11

- təkrarsığortaçı üzrə	0,00	2458,01
- təkrarsığortalı üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə		
büdcə üzrə	24800,00	392,15
iddia tələbləri üzrə	0,00	131548,84
işçi heyəti üzrə	0,00	1896006,98
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	1150352,43	2348076,82
Pul vəsaitləri və onların ekvivalentləri:	4723092,13	8774,40
kassa	10138,34	985,14
hesablaşma hesabı	702932,80	7 789,26
valyuta hesabı	20,99	0,00
depozit hesablar	4010000,00	0,00
sair pul vəsaitləri	0,00	0,00
Qısamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	221750,54	128443,13
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	221750,54	128443,13
Sair qısamüddətli aktivlər:	58550,00	335662,73
gələcək hesabat dövrlərinin xərcləri	0,00	0,00
verilmiş avanslar	58550,00	335662,73
təhtəl hesablar		
Sair aktivlər		
<i>Cəmi qısamüddətli aktivlər</i>	7 786 671,94	5 535 465,23
CƏMİ AKTİVLƏR	17 057 653,70	7 712 596,21

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	30.12.19	30.12.20
I . KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	8900071,20	8900071,20
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	58520,71	7619,04
yenidən qiymətləndirilmə üzrə ehtiyat	58520,71	7619,04
digər kapital ehtiyatları	0,00	0,00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3946278,33	-3522199,25
Hesabat dövründə xalis mənfəət (zərər)	246834,21	-7468477,58
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3699444,12	3946278,33
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	12 904 870,24	5 385 490,99

II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	3826051,09	2094569,59
Həyat sığortası sahəsi üzrə :	0,00	0,00
Qeyri-həyat sığortası sahəsi üzrə:	3826051,09	2094569,59
Qarşısahılma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri	0,00	0,00
Kreditör borcları :	0,00	0,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	147159,60	67328,95
təkrarsığortaçı üzrə	147159,60	67328,95
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0,00	0,00
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	3973210,69	2161898,54
III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	153173,45	136953,12
əməyin ödənilməsi üzrə	0,00	26934,76
büdcə üzrə	52817,69	520,00
sosial sığorta və təminat üzrə	11204,63	5221,64
digər məcburi ödənişlər üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə		
sair kreditörlər	89151,13	104276,72
Sair qısamüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	26399,32	28253,56
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	179 572,77	165 206,68
CƏMİ ÖHDƏLİKLƏR	4 152 783,46	2 327 105,22
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	17 057 653,70	7 712 596,21
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	1179167,37
birbaşa sığorta üzrə sığorta haqları	1077918,38
təkrarsığorta üzrə təkrarsığorta haqları	0
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	101248,99
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	0
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	1638174,09
İnvestisiya gəlirləri üzrə	163873,28
Subroqasiya gəlirləri	143005,07
Sair gəlirlər	124266,77
CƏMİ GƏLİRLƏR	3248486,58
Xərclər	
Əsas əməliyyat xərcləri:	7017655,99
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	332101,37
qaytarılan sığorta haqları üzrə	1284473,40
tənzimləmə xərcləri	52380,00
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	90607,58
qarşısahılma tədbirləri fonduna ayırmalar üzrə	0,00
sığorta fəaliyyəti üzrə sair xərclər	5258093,64
İşlərin aparılması xərcləri	1045505,84
Sair xərclər	2653802,33
CƏMİ XƏRCLƏR	10716964,16
Maliyyə mənfəəti (zərəri)	-7468477,58
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	0,00
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	-7468477,58
Mənfəət vergisi	0,00
Hesabat dövründə xalis mənfəət (zərər)	-7468477,58

5. Büdcəyə və büdcədən kənar ödənişlər:

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	0,00	0,00
Əlavə dəyər vergisi	38451,55	38451,55
Gəlir vergisi	0,00	0,00
Əmlak vergisi	42682,85	70744,85
Torpaq vergisi	520,00	520,00

Aksizlər	0,00	0,00
Ödəmə mənbəyində vergi (10%)	15268,28	15268,28
Sair vergilər	1268,86	1268,86
Sosial sığorta və təminat	133495,16	139478,15
Məcburi ödənişlər (0,4%)	2410,57	2410,57
İqtisadi sanksiyalar	0,00	0,00

6. Kapitalın hərəkəti haqqında hesabat

	<i>Nizamnamə kapitalı</i>	<i>Əsas vəsaitlər üzrə yenidən qiymətləndirmə ehtiyatı</i>	<i>Bölüşdürülməmiş mənfəət</i>	<i>Cəmi</i>
1 yanvar 2020-ci il tarixinə qalıq	8900071,2	58520,71	3946278,33	12904870,2
İl üzrə mənfəət(zərər)	0	0	-7468477,58	-7468477,5
Yenidən qiymətləndirmə ehtiyatı	0	-50901,67	0	-50901,67
31 dekabr 2020-ci il tarixinə qalıq	8900071,2	7619,04	-3522199,25	5385490,99
2020-ci il üzrə kapitalda dəyişiklərin cəmi	0	-50901,67	-7468477,58	-7519379,2

7. Pul vəsaitlərinin hərəkəti

	2019	2020
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri		
1 Yığılmış ümumi sığorta haqları	2 057 858,68	857 948,11
2 Sığorta ödənişlərində təkrarsığortaçının payı	16 973,65	9 603,42
3 Ümumi sığorta ödənişləri	-451 044,91	-251 793,13
4 Vaxtından əvvəl xitam verilmiş sığorta müqavilələri üzrə xərc	-64 269,81	-114 478,74
5 Təkrarsığortacıya verilmiş risklər üzrə sığorta haqları	-107 141,37	-85 886,29
6 Reqress iddialarından alınan pul vəsaitləri	189 819,89	143 563,22
7 Məlgöndəyənlərə və xidmət göstərənlərə, işçilərə ödənilən pul vəsaitləri, və sair ödəmələr	-694 942,19	-607 395,02
8 Alınmış digər gəlirlər	3 279 316,18	2 681,06
9 Ödənilmiş digər xərclər	-210 161,47	-180 275,62
10 Verilmiş avanslar	508 550,00	-333 550,73
11 Müəssisənin fəaliyyətinə aid olan vergilər	-87 525,61	-268 142,26
12 İşçilərə verilmiş borc	0,00	-1 900 000
13 <i>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	4 437 433,04	-2 737 725,98
İnvestisiya fəaliyyətindən daxil olan pul vəsaitləri		
14 Müəssisələrin səhmlərinin alınması	0,00	0,00
15 Alınmış dividendlər	0,00	0,00
16 Alınmış faizlər	328 556,47	141 424,05
17 Əsas vəsaitlərin və qeyri maddi aktivlərin alınması.	-4 712 125,73	-15 315,29
18 Əsas vəsaitlərin və qeyri maddi aktivlərin satışından əldə olunan pul vəsaitləri.	-1 680,00	543 774,32
19 Qısamüddətli korporativ istiqraz vərəqələrinin alınması.	-372 300,00	0,00
20 Qısamüddətli korporativ istiqraz vərəqələrinin satılması.	689 984,54	0,00
21 Bank depozitlərinin netto cəmi (depozitlərin geri qaytarılması çıxılışın yerləşdirilməsi)	0,00	4 010 000,00
22 <i>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	-4 067 564,72	4 679 883,08
Maliyyə fəaliyyəti.		
23 Alınmış qrantlar		0,00
24 Mənfəət (və ya zərər)		-2 646 474,83
25 Nizamnamə fonduna qoyuluşlar.		0,00
26 <i>Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	0,00	-2 646 474,83
27 <i>İl ərzində pul vəsaitlərinin və pul ekvivalentlərinin dəyişməsi</i>	369 868,32	-704 317,73
28 <i>İlin əvvəlinə pul vəsaitləri və pul ekvivalentləri.</i>	343 223,81	713 092,13
29 <i>İlin sonuna pul vəsaitləri və pul ekvivalentləri.</i>	713 092,13	8 774,40



Əvvəli Səh. 12

8. Hiperinflasiya şəraitində maliyyə hesabatları

Azərbaycan iqtisadiyyatı hiperinflasiyalı hesab edilmir. Ona görə də 29 sayılı "Hiperinflasiya Şəraitində Maliyyə Hesabatları" adlı Beynəlxalq Mühəsibat Standartının (BMHS 29) tələbinə görə, maliyyə hesabatlarında heç bir düzəlişlər aparılmamışdır.

Azərbaycan Respublikasında 2019-cı il üzrə Azərbaycan manatının xarici valyutalara nisbətində məzənnəsi aşağıdakı səviyyədə olmuşdur.

Valyuta	İlin əvvəlinə məzənnə	İlin sonuna məzənnə
USD	1.7000	1.7000
EUR	1.9035	2.0890
RUR	0.0274	0.0231

"Rəvan Sığorta" ASC-də keçən illərdə 29 sayılı BMS maliyyə hesabatlarına tətbiq edilməmiş və buna görə də keçən illərdə həmin maliyyə hesabatları və inflyasiyaya uyğunlaşmış maliyyə hesabatları arasında fərqlər müəyyən edilməmişdir.

Maliyyə hesabatı 2 (iki) nüsxədən ibarət tərtib olunmuşdur.

Auditor: "M and J Konsalting" MMC - nin direktoru, auditor
Cəfərov Elçin Əhməd oğlu

Sifarişçi təqdim etdiyi hesabatlardakı ilkin məlumatlara görə vahid məsuliyyət daşıyır.

"Rəvan Sığorta" ASC-nin
İdarə Heyətinin sədri:

"Rəvan Sığorta" ASC-nin
Maliyyə Departamentinin müdiri-Baş mühasib v.m.i.e.: F. F. Əliyev

Mələhət İbrahimqızı: "Qətnamə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir"

"Möhtərəm Prezidentimiz İlham Əliyevin global çağırışlara, eyni zamanda milli maraqlarımıza tam cavab verən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən biridir. Bugünlərdə BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu və Ona olan inamı ilə bağlıdır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Mələhət İbrahimqızı deyib.

Mələhət İbrahimqızı bildirib ki, dünya ölkələri arasında, eləcə də beynəlxalq təşkilatlarda etimad qazanmaq elə də asan deyil. Ümumiyyətlə, Azərbaycan gənc müstəqil dövlər arasında yer alsada, ötən dövr ərzində əldə edilən nailiyyətlər bir əsrə sığmayan uğurlardır. 2013-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına keçici üzv seçilərkən ölkəmiz, xüsusilə də dövlətimizin başçısı haqqında dünya mətbuatında deyilən müsbət fikirlər hər birimizi qürurlandırır. Bir sıra hətta böyük ölkələr, hətta onillər boyu müstəqillik tarixi olan ölkələr TŞ-nin keçici üzvlüyünü qazana bilmirdi.

Millət vəkili sözünə görə, ölkəmiz həm də beynəlxalq əməkdaşlıqda çox etibarlı tərəfdaş sayılır: "Hansı beynəlxalq təşkilatda təmsil olunursa və ya çoxtərəfli və ikitərəfli əməkdaşlıqda dövlətimizə, onun rəhbərinə güvənir və etimad göstərilir. Möhtərəm Prezidentimizin "...bizim sözüümüz imzamız qədər keçərlidir, etibarlıdır, güvənildir..." fikirləri müdrik və uzaqgörən siyasətin təməl prinsiplərindəndir. Bu mənada bugünlərdə martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin qəbul



edilməsi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana dünyada böyük etimadın və hörmətin növbəti təzahürüdür. Daha dəqiq desək, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər bir növ dövlətçilik ənənəsinə çevrilib. BMT-də qəbul edilmiş bu qətnamə əslində Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziya-sına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürüldü. Prezidentimizin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində global dəstək qazandı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi qısa bir müddətdə bu təşkilat COVID-19 pandemiyasına qarşı global mübarizədə çoxtərəfli səylərin mərkəzi kimi təqdim edib. Məhz dövlətimizin başçısının təşəbbüsü-nə uyğun olaraq, BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda kommunika qəbul edilmişdi. BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi, mövcud ədalətsizliyə və ayrı-seçkiliyə son qoyulmasında, pandemiyanın aradan qaldırılmasında, xüsusən də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində təsbit olunmuş məqsəd və hədəflərə doğru qarşıya çıxan əsas əngəllərə diqqəti cəmləyir. Möhtərəm Prezidentimiz çıxışlarında pandemiyanın aradan qaldırılmasında beynəlxalq aləmdə həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini və önəmini vurğulamışdı".

Ceyhun Rəsimov

Azərbaycanda çoxpartiyalılıq sistemi - quruluşu və inkişafı

Müasir politologiya elmində siyasi partiyalar sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir. Partiya normal ictimai həyat üçün vacib siyasi institutdur. Partiyalar cəmiyyətin ən çox siyasiləşmiş təşkilatıdır və onun əsas məqsədi hakimiyyəti əldə etmək və saxlamaq, cəmiyyətlə dövlət arasında birbaşa və əks əlaqələrin yaradılmasını təmin etməkdən ibarətdir.

Partiya cəmiyyətin siyasi sisteminin daim fəaliyyətdə olan elementlərindən biri kimi, özündə siyasətin vacib strukturlarını ehtiva edir. Partiyalar müəyyən siniflərin və sosial qrupların tələbat, maraq və məqsədlərini ifadə edir, siyasi hakimiyyət mexanizmlərinin formalaşdırılmasında fəal iştirak edir və ya bu prosessə ardıcıl təsir göstərir. Partiyaların fəaliyyətinin ən prinsipli tərəflərindən biri bundan ibarətdir ki, onların gücü əhaliyə ideoloji təsiri ilə müəyyənəşir. Partiyalar siyasi şüurun formalaşmasında əhəmiyyətli rol oynayır. Müasir dünyada hakimiyyət uğrunda mübarizədə cəmiyyətdə müəyyən siyasi nüfuz və avtoritetə malik və bundan effektiv şəkildə istifadə edən siyasi partiyaların rolu həlledici olur.

Siyasi partiyalar cəmiyyətin siyasi inkişafının əsas şərtlərindən birini təşkil edir. Siyasi partiyalar - müəyyən sosial təbəqələrin və cəmiyyət qruplarının, bəzi hallarda əhəlinin əhəmiyyətli bir hissəsini özündə birləşdirən eynifikirilərin təşkilatlanmış qrupu olub, onların siyasi maraq və tələblərini dövlət hakimiyyətini əldə etmək və ya onun həyata keçirilməsində iştirak etmək yolu ilə reallaşdırmağı nəzərdə tutur.

Partiyalar siyasi baxışları oxşar olan şəxslərdən təşkil olunmuş stabil siyasi iyerarxiyalı təşkilatdır. Partiyalar üzvlərin ideya və təklifləri əsasında formalaşdırılmış qısa, orta və uzunmüddətli proqrama malik olur.

Partiyaların strukturunda aşağıdakı üç vacib element mövud olur: ali lider və mərkəzi qərargah, rəhbər qrupun göstərişlərini icra edən stabil bürokratiya aparatı, partiyanın həyatında iştirak edən, lakin bürokratik aparata daxil olmayan fəal üzvlər, nəhayət, partiyanın işində nəzərə çarpmayan dərəcədə iştirak edən passiv üzvlər.

Partiyaların cəmiyyətin həyatında oynadığı rol onların funksiyaları ilə müəyyən olunur. Partiyalar cəmiyyətdə bir sıra mühüm funksiyaları yerinə yetirirlər. Partiyaların əsas funksiyalarından biri siyasi məqsədlərin müəyyən edilməsidir. Öz proqram və ideologiyasını işləməklə partiya strategiyasını müəyyən edir və vətəndaşları alternativ inkişaf yollarının mövcudluğunu inandırır.

Partiyanın ikinci mühüm funksiyası isə ictimai maraqların aydınlaşdırılmasının təmin edilməsidir. Doğrudur, ayrı-ayrı qruplar da cəmiyyətin maraqlarının müəyyən edilməsini həyata keçirmək imkanlarına malikdir. Lakin yalnız siyasi partiyalar həmin maraqların ehtiva formaya salınmasını təmin edir ki, bu mərkəzi hakimiyyət orqanlarının qərarlarının qəbul olunmasına təsir göstərə bilsin.

Partiyaların növbəti funksiyası isə vətəndaşların sosiallaşmasını həyata keçirilməsində əksini tapır. Buna partiya fəaliyyətinin sosial və ideopsixoloji əsaslarının müəyyənəşdirilməsi daxildir.

Partiyaların sonuncu əsas funksiyası isə hakim elitanın, yerli hakimiyyət orqanlarının, hökumətin və digər mərkəzi orqanların ilk əvvəl kölgə, daha sonra isə real tərkibinin formalaşdırılmasıdır. Partiyalar digər siyasi institutlarla birlikdə dövlət və cəmiyyətin idarəetmə mexanizmlərinin yaradılması, hökumət struktur və mexanizmlərinin stabilliyinin təmin edilməsi funksiyalarını həyata keçirirlər.

Siyasi partiyaların ilk növbədə siyasi liderlərin və elitaların yaranmasında və inkişafında rolunu böyükdür. Cəmiyyətin və dövlətin siyasi həyatının idarə olunmasını həyata keçirən liderlərin və elitaların yetişdirilməsi siyasi partiyaların başlıca funksiyalarından biridir. Siyasi partiyaların digər funksiyası isə hakimiyyətin müxtəlif qolları, yerli və mərkəzi dövlət idarəetmə orqanları, müxtəlif siyasi institutlar arasında əlaqə və münasibətlərin dərinləşdirilməsi ilə bağlıdır. Bu siyasi proseslərin inkişafı zamanı bir-biri ilə rəqabətdə olan siyasi partiyaların irəli sürdüyü proqram və konsepsiyalarda öz əksini tapır. Vətəndaşların siyasi sosiallaşdırılması, onlarda hakimiyyətdə iştirakçılıq me-



Xatirə Əliyeva,
Əməkdar jurnalist

yillərinin formalaşdırılması siyasi partiyaların növbəti funksiyasıdır.

Bütün bunlar göstərir ki, müxəlif funksiyaları həyata keçirən siyasi partiyalar bununla da ictimai münasibətlər sisteminin vacib ünsürünə çevrilirlər. Siyasi partiyalar cəmiyyətin inkişafı üçün yeni ideyalar, konsepsiya və proqramlarla çıxış edir, vətəndaşla dövlət arasındakı münasibətlərin ümumi

mənafelər kontekstində inkişafı üçün ideoloji zəmin hazırlayır, dövlətin fəaliyyətinin siyasi və ictimai əhəmiyyətini cəmiyyətə izah edir və sair. Siyasi partiyalar insanları vahid bir lider, yaxud ideologiya ətrafında toplamaqla onlarda təşkilatlanmaya meyli aşılayır, müxtəlif birliklərin formalaşması üçün təməl yaradır.

Siyasi partiyalar siyasi sistemin vacib ünsürü olaraq cəmiyyətin həyatında son dərəcə mühüm rol oynayır. Cəmiyyətin müxtəlif sosial, siyasi, milli və ya dini təbəqələrinin ümumi qrup maraqlarını, dəyər və ideallarını ifadə edən siyasi partiyalar vasitəsilə insanlar öz tələblərini dövlətə çatdırır, ondan bu və ya digər siyasi məsələnin həllinə dəstək almağa nail olur. Bu mənada partiya cəmiyyət və dövlətlə birbaşa, qarşılıqlı əlaqədə çıxış edir.

Partiyaların formalaşması prosesi müxtəlif amillərin təsiri altında baş verir. Siyasi elmdə liderlərin xarizması ətrafında, konkret dövrdə konkret məqsədlər ətrafında, habelə siyasi ideologiyalar əsasında formalaşmış siyasi partiyaların mövcudluğu öz təsdiqini tapmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, konkret siyasi ideologiya əsasında yaranan və inkişaf edən partiyalar daha uzunömürlü olurlar.

Siyasi partiyalar konkret siyasi ideologiyanın reallaşdırılmasına xidmət edir. Məlum olduğu kimi, ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandırır və buna müvafiq olaraq ictimai fikri həmin qrupun mənafelərinə təbə etdirməyə çalışan müəyyən doktrina.

Siyasi partiyaların cəmiyyətin həyatında oynadığı rol haqqında danışarkən əlbəttə ki, mühüm bir faktı da nəzərdən qaçırmmaq olmaz ki, onlar ictimai-siyasi sabitliyin təmin olunmasında və qorunub saxlanılmasında da iştirak edir. Çünki siyasi partiyaların mövcud olması faktı cəmiyyətdə daxili ideoloji-siyasi parçalanmalar və toqquşmalar üçün yer qoymur. Müəyyən siyasi ideya və cərəyanları müdafiə edən insanlar vahid bir təşkilatda birləşirlər və bu siyasi təşkilatlar hakimiyyətin siyasətini bu və ya digər formada tənqid etməklə mövcud nöqsanların üzə çıxmasına nail olur, hakimiyyətin buraxdığı səhvlərin aradan qaldırılmasına şərait yaradır, bununla da cəmiyyətdə müxtəlif siyasi ideologiyalar arasında konstruktiv əməkdaşlıq üçün zəmin formalaşdırır.

Siyasi partiyaların təsnifatı haqqında danışarkən qeyd etmək lazımdır ki, burada partiyaların təsnifatı müxtəlif prinsiplər əsasında aparılır. Belə ki, partiyalar sinfi təbiətinə görə fəhlə, burjuaziya, orta təbəqə, kəndli və siniflərarası partiyalara bölünür. Siyasi fəaliyyət üsullarına görə parlament fəaliyyəti üstün olan və parlamentdən kənar fəaliyyəti üstün olan partiyalar fərqləndirilir. Cəmiyyət quruculuğuna münasibətinə görə isə inqilabçı, islahatçı, liberal və mühafizəkar partiyalar mövcuddur. Təşkilati strukturuna görə kadr və kütləvi partiyalar var. Cəmiyyətin siyasi sistemindəki yerinə və roluna görə dominant, aznüfuzlu, sağ, mərkəzçi və sol, habelə müxalifət partiyaları fərqləndirilir. Dövlət quruluşuna münasibətə görə unitar, federal və separat partiyalar, ideologiyaya münasibətə görə isə sərt ideologiyalaşmış və pragmatik partiyalar vardır.

İstənilən ölkədə partiyalar və partiyalararası ittifaqlar, blokların fəaliyyəti onlarla siyasi sistem arasında stabil əlaqələrin mahiyyətindən asılı olur. Bu münasibətlər siyasi partiyalar sisteminin meydana çıxmasını şərtləndirən əsas amil kimi çıxış edir. Siyasi partiyalar sistemi cəmiyyətin siyasi sisteminin vacib bir ünsürünü təşkil edir. Partiya sistemləri cəmiyyətin siyasi sisteminin tərkib hissəsi olmaqla, onun inkişafının və təkamülünün əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Partiya sistemləri siyasi sistemin mahiyyətinin müəyyən edilməsində, onun demokratikliyinin təmin olunmasında həlledici təsirə malik olur.

Ardı var



Zavallı qaragüruh təbəqə

*Dağıdıcı müxalifət növbəti
fəlakət astanasında*

Mövcud realiaqlar və faktlar ondan ibarətdir ki, xalqdan ayrı düşən dağıdıcı xislətli müxalifət qrupları daim bir-biriləri ilə qarşıdurma olublar. Məhz bunun nəticəsidir ki, AXCP, Müsavat və digər partiyalardan istefalar silsilə xarakter alıb. Hadisələrin hazırkı inkişafına əsasən demək olar ki, müxalif partiyalararası qarşıdurmalar partiyalar daxilində də yaşanmaqdadır.

Acınacaqlı vəziyyət daha çox Müsavat və AXCP-də müşahidə olunduğundan siyasi təhlilçilər o qənaətdədirlər ki, yaxın vaxtlarda bu partiyalardan növbəti qopmalar baş verəcək. Artıq daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və sədrin təxribat xarakterli açıqlamaları sırasıyla partiyalardan istefalar sədrin əxlaqsız davranışları ilə bağlıdır. Zaman keçdikcə, siyasi məkanda qərar tutmuş dağıdıcı müxalif qüvvələr müəyyən dəyişikliklərə uğrayırlar. Yəni daha çox işverən, xəyanətkar mövqeləri ilə seçilən qurumlara çevrilirlər. Əksər müxalif partiyaları inkişaf proseslərindən kənarda qalmaq, parçalanıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə düşər olaraq, sivil mübarizə dəyərlərindən uzaq düşüblər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib.

Əli Kərimli xaricdən müxalifətə ayrılan pulları mənimləyib

Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməliyə arxalanmasını da göstərmək olar. Olub ki, müxalif partiya sədri xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin duruma üzleşib. 2013-cü il prezident seçkiləri ərəfəsində AXCP sədri Ə. Kərimli müxalifətin əsas idarəedici qüvvələrindən hesab olunurdu. Çünki xaricdən ayrılan maliyyə yardımları Ə. Kərimli vasitəsilə müxalifətə çatdırılırdı. AXCP sədri ona göstərilən "inam" və "etimaddan" istifadə edərək, pul bölgüsündə ayrışdırılıb yol verirdi. Yəni Ə.Kərimli birinə çox, digərinə az

pul ödəyirdi. Bir növ "Milli Şura"da təmsil olunan müxalif məxluqları özündən asılı vəziyyətə salırdı. Ancaq Müsavat funksionerləri, eləcə də, Eldar Namazov, Mirmahmud Mirəlioğlu və digərləri Ə.Kərimlinin pulla imtahan edilmələrinə göz yuma bilmədilər. Nəhayət qurumdan istefa verdilər. Prezident seçkilərində qurumun oyuncaq "vahid namizədi" Cəmil Həsənlı acınacaqlı məğlubiyyətə uğradıqdan və xaricdən ayrılan maliyyə vəsaiti kəsildikdən sonra Ə.Kərimlinin də, özbaşınalığına son qoyuldu.

Müxalifət yanlış siyasətin ağır nəticələrini yaşayır

Bu gün demək olar ki, "Milli Şura" adlı qurum formal olaraq mövcuddur. Bunu anlayan Ə.Kərimli sosial şəbəkələrdə şəər və böhtan xarakterli videolar paylaşmaqla yenidən xaricdəki ağalarının diqqət mərkəzinə çevrilməyə ümid bəsləyir. ADP Sərdar Cəlalovlunun sözləri ilə desək, Ə.Kərimli müxtəlif şoular yaratmaqla təşəbbüsə ələ alıb diqqəti özünə cəlb etmək istəyir: "Onlar zavallı qaragüruh təbəqədir. Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm". O, həmçinin "onlar "kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir" yanaşması ilə yaşayırlar",- deyərək diqqətə çatdırıb: "Vaxtilə ictimai Palatada Müsavatla bir yerdə idi, onda müsavətlərə dost deyirdilər. Ayrılan kimi onları düşmən elan etdilər. Sonra "Milli Şura"da bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər".

Bir sözlə, görünən odur ki, müxalifət dərin quyunun dibindədir. Ordan çıxıb, normal siyasi fəaliyyət göstərməsi də mümkünsüzdür. Çünki Ə.Kərimli, C.Həsənlı, A.Hacılı və digərləri özləri ilə yanaşı əqidə dostlarını da yanlış, səhv siyasətlərlə məhv ediblər.

İ.ƏLİYEV

Armen Sarkisyan: "Ordu barədə bilmədiklərimi generallar mənə danışdılar"

"Əminəm ki, etdiklərimiz dövlət üçün və ölkənin sabitliyi üçün doğru idi.

Doğru həll yolu tapmaq üçün Konstitusiyaya Məhkəməsinə müraciət etdik. İndi iş Konstitusiyaya Məhkəməsinə və Konstitusiyaya Məhkəməsi öz mövqeyini bildirə bilər." SİA Ermənistanı məxsus armenianreport.com saytında yayımlanan məlumatla istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan "Aravot"-a verdiyi müsahibəsində Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın ətrafındakı vəziyyətə toxunaraq söyləyib.

Ölkə prezidenti öz müsahibəsində qeyd edib ki, Qasparyanın istefa təklifi daxil olduğu zaman onun imzalayacağını hamı gözləyirmiş.

"Baş nazir tərəfindən Onik Qasparyanın istefası təklifi daxil olduğu zaman, gözlənilirdi ki, prezident imzalayacaq. Mənim isə ilk addımım insanlarla görüşmək oldu və görüşdən əvvəl heç bir sənəddən söhbət belə getmədi. Mən Onik Qasparyanla görüşdüm.

Bundan sonra yenidən Onik Qasparyan və generallarla görüşdük. Ümumi təəssüratı çatdırı bilərəm ki, nə Onik Qasparyan, nə də Baş Qərargah generalları açıqlamalarından başqa başqa bir addım atmayacaqlar. Bunu özləri də dedilər və çıxışlarına əsaslanaraq da bütün bunlar mənə aydın oldu.

Generallarla görüşərkən ordunun vəziyyəti, əvvəllər bilmədiklərim barədə eşitdim.

Bu iclasdan sonra konstitusiyaya probleminin olduğu



qənaətinə gəldim və imzalamayacağımı açıqca bildirdim, geri baş nazirə göndərdim. Baş nazir onu geri qaytardı. İkinci dəfə də təsdiqlədim ki, imzalamayacağam və Konstitusiyaya Məhkəməsinə göndərməyəcəyəm, necə ki, belə də etdim.

İmzalamayacağımı bildirəndə müxalifət prezidentin onlara qoşulduğunu elan etdi. Çox təəssüf ki, 3 il ərzində prezidentin və prezident institutunun necə işlədiyinə çox diqqət yetirməyiblər. Ancaq Konstitusiyaya Məhkəməsinə necə müraciət etməli olduğum barədə öz fikirləri var idi və onların fikrincə Onik Qasparyanın şəxsi işində müraciət etməliydim. Ancaq düşündüm ki, prezident yalnız Onik Qasparyanın işinə deyil, bu qanuna aid konstitusiyaya məsələlərinə də baxmalıdır. Bu, müxalifəti qane etmədi və "nəhayət ki, ölkədə prezident oldu, prezident bizə qoşuldu" ifadələri başqa sözlərlə əvəz olundu.

Düşünürəm ki, bir institut olaraq səhv etdik. Amma lazımi zamanda Konstitusiyaya Məhkəməsinə müraciət etdik. Bu, Onik Qasparyana da inzibati Məhkəməyə müraciət etmə imkanı verdi, necə ki, o da bunu etdi", deyərək Armen Sarkisyan bildirib.

Xatırladaq ki, Nikol paşinyanın Rusiya istehsalı olan "İskəndər" raketləri barədə söylədiklərinə o zamankı Baş Qərargah rəisi Onik Qasparyan istehza edib, hətta lağa qoyub və bunun ardınca da baş nazir onun istefası təklifi ölkə prezidentinə göndərərək. Təklif prezident tərəfindən imzalanmadığı və geri qaytarıldığı təqdirdə, baş nazir bu təklifi təkrarən prezidentə göndərərək. Bütün bu hadisələr isə ölkə müxalifətinin müzakirə mövzularından birinə çevrilib, hakimiyyətə qarşı ittihamlar səsləndirilib, mitinqlər daha da qızışdırılıb, böhranlı vəziyyət olduqca ağırlaşıb.

"Radikal müxalifət siyasi mövcudluğunu itirib"

"Son zamanlar bəzi müxalif qüvvələrin nümayəndələri sosial şəbəkələrdə aktivləşiblər. Yeni həmin şəxslər yenə də anormal hərəkətləri ilə insanları çaşdırmağa çalışırlar. Lakin onların atdıqları addımları, fəaliyyətləri fiaskoya uğrayıb və uğrayacaq. Çünki xalq arasında onların heç bir dəstəyi yoxdur". Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov "Səs" qəzetinə açıqlamasında bildirib.



Onun sözlərinə görə, onlar artıq siyasi ölüdlər və atdıqları bu addımlarda komada olan xəstə bir insanın sanki süni bir nəfəs aparatına qoşulduğunu xatırladırlar: "Onlar hay-küyləri ilə öz mövcudluqlarını saxlamağa çalışırlar. Lakin siyasi nöqtəyi-nəzərdən bunların fəaliyyəti artıq siyasət qaydaları çərçivəsindən çıxıb, onlar insanları çaşdırmaqla yanaşı, eyni zamanda, yenə də iğtişaşlar törətməyə meyil edirlər. Fakt budur ki, onların bir çoxları xarici anti-Azərbaycan qüvvələrin nəzarətində olan mərkəzlərdən maliyyələşirlər. Yenə də Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd addımlar atmaqla həmin mərkəzlərdən maliyyə əldə etmək niyyətindədirlər. Yeni bunlar öz siyasi mövcudluqlarını qorumaq üçün müxtəlif mənbələrdən maliyyə əldə etməyə çalışırlar. Onların bu cür hərəkətləri yolverilməzdir. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər".

Gülyana

Ermənilər Baydendən ümidlidirlər...

Ermənilər yenə də ABŞ prezidenti Jozef Baydenin aprel 24-də "erməni soyqırımı"nı tanıyacağını ümidlə gözləyirlər. Erməni türkolok Ruben Safrastyan bu məsələni tərəddüdlə də olsa, "ağlabatan" hesab edir. Maraqlıdır ki, Safrastyan dediklərinin "qətiyyətinə" inanmasa da, buna baxmayaraq, ABŞ prezidentinin belə bir qərar qəbul etməsinə "əlavə perspektivlər" verən müəyyən geosiyasi proseslərin mövcudluğunu ehtimal edir. Erməni türkolok bu perspektivləri, ilk olaraq, bu gün dünyada yaranmış geosiyasi proseslərin mövcudluğu ilə əlaqələndirir.



Təbii ki, erməni xislətinə sadıq Safrastyan həmişə olduğu kimi, yenə də "öz mövqeyini" ortaya qoyur. Onun fikrincə, Türkiyə Orta Şərqi əsas oyunçusu kimi, bu gün artıq regionda öz "əhəmiyyətinin" azalmasına doğru gedir. Safrastyan görə, Amerika elitasının Ankaraya qarşı mənfi yanaşması, Erdoğanın Moskva ilə münasibətlər məsələsində də gərginliyi şərtləndirir.

Qeyd edək ki, Türkiyənin Qərbin ayrılmaz hissəsi olaraq NATO üzvlüyü çərçivəsində bütün öhdəlikləri yerinə yetirməyə davam etdiyini etiraf edən erməni türkolok, Ankaranın Rusiyadan "S-400" kompleksləri almasını Vaşinqtonun Türkiyəni cəzalandırmaq istəməsinə "vadar etdiyini" bildirir. Erməniyə görə, sabiq prezident Trampın müqayisədə Bayden administrasiyasının Ankaraya qarşı sərt mövqeyi Amerika prezidentinin erməni soyqırımı faktını tanımasına əlavə perspektivlər verə bilər.

Ağasəf Babayev

rinə çevrilib, hakimiyyətə qarşı ittihamlar səsləndirilib, mitinqlər daha da qızışdırılıb, böhranlı vəziyyət olduqca ağırlaşıb.

Göründüyü kimi, Ermənistanın baş naziri ilə yanaşı, ittiham olunan prezident özü də etiraf edir ki, ordu haqqında, ordudakı acınacaqlı vəziyyət haqqında bilmirmiş. Etiraf edir ki, generallar danışdıqdan sonra bu barədə məlumatı olub. Bəlli olur ki, Ermənistan səlahiyyətliləri özləri də, "erməni ordusu" dediklərinin cəfəngiyyət, yaratdıqlarının mif olduğunu etiraf etməyə başlayıblar. Heç şübhəsiz ki, yaradılan bu mif barədə əsl həqiqətlər hələ bundan sonra da ortaya çıxacaq və əsl simaları gizlədilər bilməyəcək.

İnam Hacıyev



Ermənistan niyə Azərbaycanla razılaşmaq qərarına gəldi?

Moskva-Baku.Ru platformasında Anna Nemolyakinin təqdimatında yayımlanan "Moskva-Baki" bu gün analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı və video formasında oxucularımıza təqdim edirik.

SEÇKİ XATİRİNƏ İSTİFA

Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri ərəfəsində aprel ayında istefa edəcək. Baş nazir bunu Armavir bölgəsinin sakinləri ilə görüşündə bildirib. Baş nazir iclasın videosunu öz Facebook səhifəsində yayımlayıb.

"Aprel ayında istefa edəcəyəm. Ancaq hakimiyyəti tərk etmək yox, erkən parlament seçkiləri keçirmək üçün. Baş nazir kimi fəaliyyət göstərməyə davam edəcəyəm"- Paşinyan deyib.

Baş nazir əlavə edib ki, o və komandası yenidən xalqın dəstəyini alsalar, daha da səmərəli xidmət göstərməyə davam edəcəklər, əks təqdirdə hakimiyyəti xalqın seçdiyinə verəcəklər. Bundan əvvəl Paşinyan Ermənistanda erkən parlament seçkilərinin bu il iyunun 20-də keçiriləcəyini və o ana qədər müvəqqəti olaraq respublikanın baş naziri vəzifəsini icra edəcəyini bildirmişdi.

Kreml Paşinyanın qərarını şərh edib. Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin istefasının elan edilməsinin Rusiya prezidenti ilə planlaşdırılmamış bir telefon danışığı tələb etmədiyini söyləyib. Peskov Rusiya və Ermənistan liderləri arasında təmasların davam etdiyini də qeyd edib.

Peskov: "Əvvəla, o, hər halda vəzifəsinin icrasında qalır və fəaliyyətini davam etdirəcək, ikincisi isə ictimaiyyətə açıqlanan bu qərar danışığı tələb etmir ... Dövlət başçıları bu yaxınlarda ünsiyyət qurublar, hansı ki, biz bu bərdə xəbər vermişik, buna görə də təmaslar daim davam edir"

Eyni zamanda, Ermənistanın müxalif qüvvələri baş nazirin istefa qərarına Moskvadakı qədr sakit deyillər. Vətənin Qurtuluşu Hərəkatının liderlərindən biri, Daşnak-Şütyun partiyasının nümayəndəsi İşxan Saqatlyan Paşinyanın fəaliyyətini onkoloji xəstəliklə müqayisə etdi. Onun sözlərinə görə, "müxalifət şisi çıxara bilmədi, lakin yayılmasına da imkan vermədi". Əks təqdirdə, onun dediyi kimi, Ermənistan yeni ərazilərini itirmiş olardı. Partiya nümayəndəsi mitinglərin və etirazların davam edəcəyini, müxalifətin "bu de-yure istefanın faktiki istefaya çevrilməsi üçün" hər şeyi etmək niyyətində olduğunu əlavə etdi.

Həftə sonu Yerevanda, bir az sakitləşdikdən sonra, mövcud hökumətin müxalifləri tərəfindən növbəti etiraz hərəkatı baş verdi.

BÖLGƏDƏ SÜLH ÇAĞIRIŞLARI

Ermənistanın aqressiv ritorikasından imtina etdiyi və bölgədə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə sülh və mehriban qonşuluq münasibətləri qurmağa çağırıldığı görünür. Xüsusilə, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Türkiyəyə düşmən dövlət kimi baxılıb-baxılmadığı və yaxın gələcəkdə Türkiyə Respublikası ilə münasibətləri necə görəcəyi sualını cavablandırarkən bunları söylədi: "Ümumiyyətlə, de-blokada prosesi yalnız Azərbaycanla bağlı deyil, həm də daha geniş bir regional müstəvidədir və bu anda bu imkanların mövcud olduğuna inanırıq".

O, Türkiyənin artıq düşmən dövlət olmadığı ilə bağlı bir suala da aydınladıracı cavab verdi: "Birmənalı şəkildə Türkiyədən heç bir təhlükənin gəlmədiyini söyləmək səhv olardı, ancaq ümumiyyətlə bölgədə baş verən hərəkatlar başqa imkanlar təmin edir".

üçün əsas rol oynayacağını söylədi. Bir nümunə olaraq mis filizi mədəciliyyəne işarə etdi.

Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturalarının blokdan çıxarılmasının vacibliyini qeyd etdi.

"Bəzi qərarlar verməliyik. Bilirsiniz ki, Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycan ərazisindən keçir. Və burada anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda ərazimizdən yol açə bilmərik. Mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq".

PARTLAYICI TAPINTILAR

Şuşada, erməni silahlı qüvvələrinin Qarabağdakı bölmələri tərəfindən geri çəkilmə zamanı qalan başqa bir silah və sursat ehtiyatı tapdılar. Burada onlarla əl qumbarası və avtomat silahlar, 1



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb
Verilişə buradan baxa bilərsiniz
<https://www.youtube.com/watch?v=psuz7CEQXx4&feature=youtu.be>



Bənzər bir açıqlama Ermənistan xarici işlər naziri Ara Ayvazyan tərəfindən edilib. Onun dediyi kimi, Ermənistan bölgədə düşməni axtarmır və bölgədəki təhlükəsizlik təhdidləri nəzərə alınaraq xarici siyasətinin qurulmasında pragmatik bir yanaşma inkişaf etdirməlidir.

Ancaq Qarabağ müharibəsi bitdikdən sonra bölgədəki əlaqələrin inkişafından danışan Ermənistan xarici işlər naziri yenidən Qarabağın statusunu və hərbi əsirlərin mübadiləsi məsələsini elan etməyə başlayıb. Rəsmi Bakı bütün məhbusları İrəvana qaytardığını dəfələrlə bildirib və bu məsələ çoxdan aktuallığını itirib. Həbs olunan Ermənistan vətəndaşları terrorçu və təxribatçıdır.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini yenidən xatırladı. Armavir bölgəsinin sakinləri ilə görüşdə baş nazir yolların açılmasının Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafı

qumbaraatan, 14 mərmir, 18 avtomat süngüsü və 2600-dən çox müxtəlif çaplı patron var.

Eyni zamanda, Qarabağda ərazinin minlərlə və döyüş sursatlarından təmizlənməsi davam edir. Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları tərəfindən 17 hektar ərazi, 3 km yol təmizlənmiş və gün ərzində 8 bina yoxlanılmışdır.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 1835 hektar ərazi, 564 km yol, 164 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənmiş, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilmişdir.

Rus sülhməramılları da konvoyların Azərbaycan ərazisinə təhlükəsiz keçməsinə təmin edirlər. Beləliklə, bu ərəfədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daha bir neçə kolonu şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir kolonu Şuşa -Qırımlı bazar- Qacar ??marşrutu boyunca, digəri isə əks istiqamətdə keçdi.

Azərbaycan tərəfinin istəyi ilə 135 ton ağırlığında bir humanitar yük də daşınmışdır.

Eyni zamanda, Qarabağda itkin düşənlərin və erməni hərbiçilərinin Qarabağ münaqişə zonasında qalıqlarının axtarışı davam edir. Axtarış zamanı 1523 nəfərin cəsədləri və qalıqları artıq tapılıb - həm hərbi qulluqçular, həm də mülki şəxslər.

SOYQIRIMIN CANLI YADDAŞI

Hər il 31 martda qeyd olunan Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Azərbaycanın dini konfessiyalarının rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət göndərdilər. Müraciətdə deyilir ki, dünya birliyi bu qanlı hadisələrin mahiyyətini bilməlidir və onlara ədalətli qiymət verməlidir.

Xatırladaq ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Fərmana əsasən 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımı tarixi-

Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bu tarixin həsr olunduğu tədbirlər 1918-ci ilin martında Bakıda və Bakı quberniyasında baş verib. Sonra respublikada Sovet hakimiyyətinin qurulması dövründə, əsasən yerli sakinlər- ermənilər və müsəlmanlar arasında minlərlə qurbana səbəb olan kütləvi millətlərə qarşı qırğınlar baş verib.

Beləliklə, 1918-ci il martın 31-dən aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri minlərlə azərbaycanlıyı öldürüb, evləri, məscidləri yandıraraq və əhalinin əmlakını qarət edib. 1918-ci il martın 30-dan 31-nə keçən gecə erməni radikalı tərəfindən törədilən soyqırım nəticəsində təkcə Bakıda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla təxminən 11 min dinc sakin vəhşicəsinə qətlə yetirilib. Martın 31-də Şamaxı rayonunda erməni daşnakları 16 mindən çox, Quba kəndlərində isə 2 mindən çox günahsız azərbaycanlıyı qətlə yetiriblər. Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan və Dağlıq Qarabağda yüzlərlə kənd yandırılıb.

Əlavə edirik ki, bir gün əvvəl Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill, Rus Pravoslav Kilsəsinin Ali Kilsəsi Şurasının iclasında çıxış edərək, Azərbaycan və Ermənistanın dini liderlərinin hələ də xalqlar arasında barışıq təhfi verəcəklərinə və bölgədə sülhün bərpasına ümid etdiyini bildirib. Patriarx beynəlxalq qarşıdurmaların dinlərarası harmoniya üçün bir çağırış olduğunu, dinlərarası münasibətlərə təsir göstərməyəcəyini və əksər hallarda münaqişələrin dini müstəviyə köçürülmə təhdidi olduğunu qeyd edib. Patriarx Kirill deyib ki, Azərbaycan və Ermənistanın dini liderlərinin hərəkatları sayəsində bu qarşıdurmanın siyasi və millətlərə bir dinlərarası bir kanala yönləndirilməsinin qarşısını almaq mümkün olub və iki ölkənin dini liderləri və Dağlıq Qarabağdakı münaqişənin dini məzmunla doludurulmasının qarşısını almağa müvəffəq olublar.

**Müəllif - Anna Nemolyakina
Tərcümə - Elçin Bayramlı**



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

31 mart



QARABAĞ AZƏRBAYCANDIR!

**“Milan” İbrahimoviçlə
yeni müqavilə
imzalayacaq?**



“Milan” hücumçu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalamağa hazırdır.

Nüfuzlu “Corriere dello Sport” nəşrinin yazdığına görə, klub təmsilçiləri 39 yaşlı oyunçu ilə görüşməyi və ona indiki şərtlərlə müqaviləni uzatmağı təklif etməyi planlaşdırırlar. İsveçli futbolçu hazırda ilinə 7 milyon qazanır.

Tərəflərin heç bir problem olmadan yeni müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, İbrahimoviç 2020-ci ilin yanvarında “Milan”a qayıdıb.

**Ronaldonun kapitanlıq
sarıqı hərraca çıxarıldı!**



Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda (2:2) təmiz qolu sayılmadığı üçün yerə atdığı kapitanlıq sarıqı hərraca çıxarılıb.

Qol.az “Tuttomercato”ya istinadən xəbər verir ki, sarıqı stadionun işçilərindən biri götürüb və “Lumindo” portalında auksion yolu ilə satmağa qərar verib. Əldə edilən gəlir isə altı aylıq uşağın- Qavriilo Curceviçin müalicəsinə sərf olunacaq. Bildirilir ki, körpə arxa əzələlərin atrofiyasından əziyyət çəkir. Hazırda hərracda kapitanlıq sarıqısının qiyməti 3 min avrodan çoxdur.

Qeyd edək ki, həmin görüşdə 36 yaşlı hücumçu qol sayılmadığı üçün hakimə etiraz edərək, sarıqı yerə çırpıb. Referi Ronaldonu sərt etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Portuqaliyalı oyunçu isə matç bitməmiş meydanı tərk edərək, paltar dəyişmə otağına gedib.

**Avtomobilə
velosiped toqquşdu:
ölən var**



Sabirabad rayonu ərazisində müəyyən edilməmiş avtomobilə velosiped sürən rayon sakini M.Tağıyev vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 29-da saat 6 radələrində Sabirabad rayonunun Qaralar kəndi ərazisində hələlik müəyyən edilməmiş avtomobilə velosiped sürən Kürkəndi kənd sakini M.Tağıyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sabirabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yazda modası keçməyən 6 kombinasiya

Moda trendlərinin ən ləzzətli dövrünə qədəm qoyulub. Qalın paltarları və qış ayaqqabılarını ayırmağın vaxtı gəlmişkən, şkaflara da yazı uyğun parçaları yerləşdirməyin tam zamanıdır. Yazın müjdəçisi qalın qış paltarlarını qarderobdan ayırmaqdır. Yaz və yay aylarında alış-veriş olduqca maraqlı prosesdir. Həm büdcənizə qənaət edib, həm də öz tərzinizi ən yaxşı şəkildə dizayn edə bilərsiniz.



Dəbdən düşməyən qarderob parçaları
1.Üst geyimi - trençkot.

Trençkot palto artıq hər kəs üçün zərurətdir. Modada trendini heç vaxt itirməyən bu geyim yaz mövsümü vitrinlərində yerini alıb. Bu yalnız baharda deyil, payızda da istifadə edə biləcəyiniz bir geyimdir. Qəhvəyi, yaşıl və qara rəngləri ən çox seçilənlər arasındadır.

2.Balonka jilet.

Əyində duruşu ilə insanları valeh edən bu jilet bu mövsüm həm qadınlar, həm də kişilər arasında populyardır. İstənilən paltarla asanlıqla birləşdirəcəyiniz jiletlə baharı qarşılaya bilərsiniz.

3.Baharı donla qarşılayın.

Həm işdə, həm də xüsusi günlərdə qurtarıcı don qarderobunuzda mütləqdir. Trikotaj, atlas və ya şifon seçə bilərsiniz. Yaz paltarını ya hündürdaban ayaqqabılar, ya da idman ayaqqabıları ilə rəngləndirə bilərsiniz. Donu cins gödəkçə ilə geyinmək də stilinizə fərqlilik qatar.

4.Yüksək bel və bol paça şalvarlar.

Hande Erçel kimi məşhur adlarda tez-tez gördüyümüz çantalı şalvarları bu mövsüm görəəcəyik. İdman dəstlərini sevənlərin sevimli parçası olan bu modeli blazer zərifliyi ilə tamamlaya bilərsiniz. İdman və ya topuqlu ayaqqabı seçimi tamamilə geyim tərzinizdən asılıdır.

5. Çox məqsəd üçün istifadə olunan blazer.

Blazerlər son illərdə çox populyarlaşır. İstifadəsi asan və hər mühitə asanlıqla uyğunlaşa bilmə qabiliyyətinə görə çox yönlü bir insansınızsa, yaz qarderobunuzda blazer üçün yer ayıracağınıza əmin olun. Bu modelə görüşdən sonra planlaşdırılmamış xüsusi bir yeməyin ulduzu siz ola bilərsiniz.

6. Qurtarıcı qara çanta.

Qarderobunuzda düşünmədən ala biləcəyiniz və hər bir geyimə uyğun qara çantanın olması vacibdir. Poçtalyon çantası, hobo çantası və ya çiyin çantası olduqca dəbdədir. Əhvalınıza mənfi təsir etməyəcək bir çanta qarderobunuzda mütləq olmalıdır.

Ayşən Sadıxzadə



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

**Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA informasiya agentliklərinin
məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**